

İQTİSADİYYAT

www.iqtisadiyyat.com

Həftəlik iqtisadi, ictimai-siyasi, müstəqil qəzet

Qiyməti razılaşma yolu ilə

Qəzet 1999-cu ildən çıxır

4 SAYLI DOST MƏRKƏZİ XİDMƏT SEKTORUNDA QABAQCIL İNNOVASIYALARIN TƏTBİQİNİN BARİZ NÜMUNƏSİDİR



Martın 30-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin Bakının Binəqədi rayonu, Ziya Bünyadov prospektində yerləşən 4 saylı DOST Mərkəzinin açılışı olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılış mərasimində iştirak edib. Dövlətimizin başçısı mərkəzin binasında yaradılan şəraitlə tanış olub. Əmək və Əhalinin sosial müdafiəsi naziri Sahil Babayev mərkəzdə görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verib. Qeyd edək ki, vətəndaş maraqlarına xidmət edən, onun müasir sosial trendlərə çevik uyğunlaşmasına hesablanan şəffaflıq, sosial ədalət və yeni dövrün çağırışlarından irəli gələrək xidmət sektorunda qabaqcıl innovasiyaların tətbiqi Prezident İlham Əliyevin sosial

siyasət fəlsəfəsinin ana xəttini təşkil edir və əhali tərəfindən rəğbətlə qarşılanır. Ölkə üzrə respondentlər arasında keçirilən bir neçə sorğunun nəticələri sosial mexanizmlərə və elektron xidmət elementlərinə insanların xüsusi maraq göstərdiyini də sübuta yetirir. Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və Prezident İlham Əliyevin 2018-ci ildə imzaladığı Fərmanla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılan agentliyin sayca 4-cü DOST Mərkəzində əhaliyə pensiya, sosial sığorta, sosial müavinət, əlillik, əmək və məşğulluq, övladlığa götürmə, bank, notariat, həmçinin Tibbi Sosial Ekspertiza sahələri üzrə bütövlükdə 132 xidmət göstəriləcək. Əlillər, müharibə veteranları, şəhid ailələri dövlətin hər zaman diqqət və qayğı göstərdiyi

həssas kateqoriyaya aiddir. Ölkədə fəaliyyətə başlayan bütün sosial obyektlər və xidmət infrastrukturunu bu meyarları özündə əks etdirir. Bununla yanaşı, Vətən müharibəsində sağlamlıqlarını qismən itirən qazilərin qısa zamanda cəmiyyətə inteqrasiyası məqsədilə reabilitasiya vasitələrinin verilməsi, onların yüksək texnologiyalı protezlərlə təmin edilməsi sosial siyasətin həm də mənəvi-əxlaqi normalara söykəndiyinin təəcəssümüdür. “Bir pəncərə” sistemi üzrə vətəndaşlara tam şəffaf, sadə və əlçatan prosedurlar təklif etməyə imkan verən Mərkəz bu sahədə ölkəmizin yeni brendini formalaşdırır. Bundan əlavə, onu da qeyd etməliyəm ki, ötən dövrdə əhalinin sosial təminatının daha da yaxşılaşdırılması istiqamətində əhəmiyyətli tədbirlər görülüb.

Mərkəzdə 230 nəfərdən çox əməkdaş, habelə “Könüllü DOST” proqramı üzrə 50 nəfər könüllü gün ərzində orta hesabla 800 vətəndaşın qəbulunu həyata keçirəcək. “DOST” Mərkəzinin tərkibindəki “Çağrı Mərkəzi” ölkə üzrə gündəlik 5 minədək zəng qəbuluna şərait yaradır. “ART School” - “İnklüziv İncəsənət Məktəbi” isə ildə orta hesabla 150-200 əlinin təlimlərdən keçməsinə imkan verəcək. Bütün bunlar dövlət sosial xidmətlərinin innovativ yanaşmalara əsaslanan modern, çevik və optimal mexanizmlər üzərində qurulması kimi sosial islahatlar proqramının əsas hədəflərinin real müstəviyə uğurla proyeksiya olunduğu deməkdir. Diqqətə çatdırılıb ki, indiyədək DOST mərkəzlərində xidmət göstərilən 330 mindən çox şəxsin məmnunluq dərəcəsi 97,2 faiz təşkil edir.



Rusiya Azərbaycan ilə etimada əsaslanan gözəl münasibətlərə sahibdir



“Bizim Azərbaycan ilə qarşılıqlı hörmətə və etimada əsaslanan gözəl münasibətlərimiz var.” Bu sözləri “Arqument i faktı” nəşrinə müsahibəsində Rusiya Prezidentinin mətbuat xidmətinin katibi Dmitri Peskov bəyan edib. O deyib: “Bizim Azərbaycan ilə qarşılıqlı hörmətə və etimada əsaslanan gözəl münasibətlərimiz var. Bu münasibətlərin qarşılıqlı faydalı aspektləri çoxdur. Ermənistan ilə də tarixən yaxşı münasibətlərimiz mövcuddur. Bizim Ermənistanə xeyli fayda gətirə biləcək həm siyasi, həm də iqtisadi inteqrasiya proseslərinin sayı çoxdur”.

Nüfuzlu “Daily Sabah” qəzeti Qarabağın inkişafından yazıb

Türkiyənin “Daily Sabah” qəzeti İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) icraçı direktoru Vüsal Qasımlının “Bakının Qarabağ üzrə “ağıllı” planı parlaq gələcək vəd edir” (Baku’s “smart” Karabakh plan paints a bright future) başlıqlı məqaləsini dərc edib. İİTKM-dən bildirilib ki, məqalədə Qarabağda inkişafın yeni modelinin qurulması qeyd olunub. Azərbaycan Qarabağın dirçəlməsi istiqamətində “ağıllı şəhər”, “ağıllı kənd” sis-

temlərini tətbiq etmək üçün bütün resursları və maraqlı tərəfləri səfərbər edib. İngilis dilində dərc olunan məqalədə qeyd olunub ki, hazırda Qarabağda smart region yanaşması tətbiq edilir: müasir şəhərsalma, 4-cü sənaye inqilabının çağırışlarına uyğun yaşayış, xarici kapital və ən əsası yeni idarəetmə modeli. Əlavə olunub ki, Qarabağın yeni inkişaf modeli uğur qazanacağı təqdirdə Azərbaycanın qalan ərazisində də tətbiq ediləcək.

"Türkiyə lirəsinin ucuzlaşmasının manata təsiri gözlənilmir"

Partnyor ölkələrin iqtisadiyyatında və maliyyə sistemində baş verən proseslər daim Mərkəzi Bankın diqqət mərkəzindədir. Bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov bildirib. Onun sözlərinə görə, ölkədə makroiqtisadi sabitlik, o cümlədən valyuta bazarında tarazlıq qorunur və dollarlaşmanın azalması müşahidə edilir. "Neftin dünya qiymətinin artmağa meyil göstərməsi tədiyə balansını və gözləntiləri yaxşılaşdırmaqla valyuta bazarında sabit-

liyə müsbət təsir edir. Qeyd olunanları nəzərə alaraq Türkiyə lirəsinin ucuzlaşmasının manatın məzənnəsinə təsiri gözlənilmir", - deyə bankın sədri bildirib. E. Rüstəmov qeyd edib ki, valyuta bazarında tarazlığı və mövcud makroiqtisadi sabitliyi qorumaq üçün ölkənin kifayət qədər resursları var. Xatırladaq ki, 2021-ci ilin martın 30-da Türkiyə lirəsinin Azərbaycan manatına qarşı rəsmi məzənnəsi 0,2055 manat təşkil edib. Bu, son beş ayda qeydə alınan ən aşağı göstəricidir.



XX əsrin Holokostu, Xatını - XOCALI!

Ötən əsrin ən qanlı faciələrindən, qətləmlərindən, soyqırımı aktlarından biri də Xocalı soyqırımı, Xocalı vəhşəti, Xocalı dəhşətidir.

Holokostdan, Xatından sonra dünyada törədilən ən dəhşətli facie, soyqırımı məhz Xocalı qətləmidir. Dünyanın, bəşəriyyətin, insanlığın gözü önündə - 1992-ci ilin soyuq qış gecəsində, fevralın 25-dən 26-na keçən gecədə Azərbaycanın, onun Qarabağının Xocalı adlı şəhəri yer üzündən silindi.

19-cu əsrin sonları, 20-ci ərsin əvvəllərindən təşkilatlanmış erməni caniləri, erməni terrorçuları, gözləri qandan doymayan erməni cinayətkar dəstələri havadarlarının köməyi ilə daha bir qanlı cinayətkarlıq əməlinə əl atdılar, Xocalı qətləmini törətdilər.

Bağanis Ayırım, Qaradağlı, Şuşa, Masis faciələrinə və digər qanlı cinayətkarlıq əməllərinə görə layiqli cəzalarını almayan erməni cinayətkarları və onların qanlı havadarları daha da azğınlaşaraq, 1992-ci ilin 26 fevral tarixində Xocalıda insanlıq dramı yaşatdılar.

Həm də təkcə Bağanis Ayırımını, təkcə Qarakəndmi, təkcə Qaradağlımı, təkcə Masis?! 20-ci ərsin əvvəllərində, xüsusilə, 1918-ci ilin fevral-mart aylarında yaşanan, yaşadılan faciələr, mart qırğınları, Şamaxıda, Göycayda, İsmayılıda, Qubada və Bakıda törədilən dəhşətlər necə olsun?... Onlar unudula, onlar yaddan çıxarıla, görməzdən gəlinə bilərmir? 1918-ci il martın 31-də qandan bəslənmiş, gözlərini qan tutmuş, insanlıqdan çıxmış ermənilərin, daşnakların, onların qanlı havadarlarının, tətikçilərinin Bakıda yaşatdıqları soyqırımı miqyasına, dəhşətlərinə görə insanlığın utancı, üzqarası deyilmi?!

Bəli, vaxtında hüquqi-siyasi qiymət verilmədiyi, bu dəhşətlərdə rol olanlar, qanlı cinayətkarlar, canilər-şaumyanlar, mikoyanlar məşhər ayağına çəkilmədiyi, haqlı cəzalarına cətdirilmədiyi üçün üstündən 70 il keçəndən sonra Quqark, Masis, Bağanis Ayırım, Qarakənd, Şuşa, Xocalı faciələri və digər faciələr yaşandı.

Bəli, Holokostun, Xatının, Naqasakinin, Xi-

li kabusdan xəbər verirdi.

Belə bir şəraitdə xocalılılar ancaq öz qəhrəmanlıqları və şəhər müdafiəçilərinin cəsurluğu sayəsində yaşayır və müdafiə olunurdular.

Fevralın ikinci yarısından başlayaraq erməni silahlı dəstələri tərəfindən mühasirəyə alınmış Xocalı hər gün toplardan, ağır texnikadan atəşlərə, erməni dəstələrinin həmlələrinə məruz qalırdı. Artıq 1992-ci il fevralın 18-də Xocalı istiqamətində olan yaşayış məntəqələri azərbaycanlılardan təmizlənmiş, yüksək mövqelər ermənilər tərəfindən tutulmuşdu. Şəhərdə vəziyyət getdikcə ağırlaşırdı. Bütün bunlara baxmayaraq, sovet rəhbərliyi Xocalının xilasını üçün heç bir addım atmırdı. Yaranmış vəziyyətdən faydalanmağa çalışan ermənilər isə Xocalını daha tez ələ keçirməyə səy göstərirdilər.

1992-ci il fevralın 25-də axşam saat 23:00 radələrində 366-cı alayla birlikdə ermənilər Xocalı şəhəri ətrafında döyüş mövqeyi tutmağa başladı.

istiqləmətində, “Donuzçuluq ferması” deyilən yerdə dinc əhaliyə qarşı əsl soyqırımı törətdilər. Həmin vaxt yüngül atıcı silahlarla döyüşən özünümüdafiə qüvvələri istisna olmaqla şəhər, demək olar ki, müdafiəsiz qalmışdı. Şübhəsiz, bu qüvvələr ən müasir hərbi texnika ilə təchiz edilmiş, əvvəlcədən xüsusi hazırlıq keçmiş silahlı birləşmələrə müqavimət göstərməyə qadirdəydilər. Qısa müddətdə şəhəri alov burudü, vahiməyə düşən sakinlər evlərini tərk edib gecenin qaranlığında meşəyə tərəf üz tutdular. Qarşıda isə onları nələrin gözləməsindən tam xəbərsiz idilər. Qarqar çayı boyunca Ağdam şəhərinə üz tutan dinc əhali Naxçıvanik kəndi yaxınlığında erməni yaraqlıları ilə qarşılaşdı. Gecenin zülmət qaranlığında uşaqlar, qadınlar, qocalar, əlillər şiddətli atəşə məruz qalaraq xüsusi amansızlıqla qətlə yetirildilər. Soyqırımı törədənlər Xocalı sakinlərini misli görünməmiş qəddarlıqla öldürmüş, diri-diri yandırmış, başlarının dərisini soymuş, gözlərini çıxarmışdılar. Bū-

idarəsinin Xocalı şəhərində inşa etdikləri, balanslarında olan tikililər, qurğular, dəzgahlar, xammal və sair qiymətli bəşər sənədlər toplanılmış, mütəxəssislərdən ibarət komissiya təşkil olunmuşdur. Komissiyanın gəldiyi nəticəyə görə, Xocalı şəhərinin işğalı nəticəsində dövlət idarə, müəssisə və təşkilatlarının, ictimai təşkilatların əmlakına 4 milyard 199 milyon 668 min 338 rubl məbləğində ziyan dəymişdir.

Onu da qeyd edək ki, Xocalıya və xocalılara dəyən təkcə maddi ziyan olmayıb. Faciənin, soyqırımın miqyası heç də və təkcə maddiyyatla, rəqəmlərlə ölçülə, ifadə oluna bilməz. Azərbaycanın tarixi ərazilərindən, qədim yaşayış məskənlərindən uzaq düşməsi, milli, dini, tarixi abidələrlə zəngin olan bir şəhərin bir gecədə vəhşicəsinə, barbarcasına, vandalcasına yerlə-yeksan edilməsi, dünyanın gözü qarşısında insanlıq dramının yaşadılması həm də maddiyyatla, pulla, rəqəmlərlə ifadə olunmayacaq bir mənəvi ziyan, mənəvi itki, mənəvi faciədir. Bū-

ya, Serbiya və başqa yerlərdə insanlara qarşı amansız qətlər həyata keçirən və ya təşkilatçılıq edənlər kimi, o, da mühakimə olunmur? Bu “həkim-yazıçı” hər iki peşənin müqəddəsliyinə, fəlsəfəsinə qarşı çıxaraq, bu bəşəri ixtisasa, sənətə üzqaralığı gətirib, Qarabağda dinc əhaliyə qarşı nə qədər terror əməliyyatı həyata keçirib...

Azərbaycan dövləti Interpol vasitəsilə Zori Balayanı terrorçu kimi axtarısa verib. Ermənilər bu işə siyasi don geyindirərək hamını inandırdılar ki, bu, “siyasi terror”dur... Və Zori Balayanı buraxdılar.

İşğəncələri öz kitabında qeyd edən bir terrorçuya başqa daha nə qədər dəlil-sübut lazımdır?! Samvel adlı erməninin dedikləri sübut edir ki, Ermənistanın keçmiş prezidenti və bu gün də revansizm hissi ilə alışıb yanan Serj Sarkisyan Xocalı soyqırımında şəxsən amansız qətlər törədib. **“Ermənilər hadisələrin üçüncü günü meşədə Xocalıdan qaçsa da, getməyə yer tapmayan azərbaycanlılara rast gəlirdi. Qoca, qadın, uşaq olan bu dəstdə artıq son nəfəsini yaşayanlar, donub qalanlar və yaralılar var idi. Bizi görən kimi yalvardılar ki, onları öldürməyək. Biz də dedik ki, zinət əşyalarınızı, pullarınızı bəri verin, sizə dəyməyək. Qadınlardan biri dedi, “nəyimiz var, sizin olsun”.** Biz isə dedik ki, burda olanlar onsuz da bizimdir. Xocalıda nə gizlətmisiniz deyın, aparaq oradakı varidatı verin, sizi oradan Ağdama yola salacağıq.

Balayan aralıdan onları izləyirdi. Əsirlər dedilər ki, nə var bunlardır, orda heç nələri qalmayıb. Zinət əşyaları, bank kartları, rus pasportları - nələri varsa, yığib verdilər. Biz kanara çəkildik ki, aralıdan hamısını güllələyək, canımız qurtarsın. Bu vaxt Sarkisyan yaxınlaşdı ki, guya yoxladınız mı hamısını, bax, o qadının qulağında yeri qalıb sırğaların, yəqin udub. Göstəriş verdi ki, əllərini tutun. Biz qadının əllərini tutduq, müqavimət göstərmədi, gücü qalmamışdı. Özü qadının qarnını yardı, əlini salıb sırğaları və üzüyü çıxardı. Sonra avtomatı götürüb əsirləri güllələdi. Onun əynində kürk var idi. O qədər arıq idi ki, hərbi formanın yaxalığı onun çiyinlərinə keçirdi. Gözlərində eynək var idi. Başını bəlkə də illər idi ki, qırxdırmamışdı, qara, uzun saç var idi. Əlinin qanını üstünə silib “bəri verin topladıqlarınızı” dedi. Sonra yığdıqlarımızı maşınuna qoyub uzaqlaşdı. Yadımdadır, avtomobilinin nömrəsi NK 0001 idi”.

Cinayətlərini ört-basdır etmək məqsədilə erməni silahlıları kütləvi qətləmin baş verdiyi yerə jurnalistləri gətirən helikopterləri atəşə tutublar.

Buna baxmayaraq, televiziya müxbiri, Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayev dünyanı sarsıdan görün-türləri lentə almağı bacarıb. Helikopterin pilotu Leonid Kravetsin Xocalıda şahidi olduğu hadisələrlə bağlı söylədikləri insanı dəhşətə gətirir:

“Çingiz Mustafayev və onunla birlikdə gələn insanlar vertolyota bir neçə uşağın meyitini gətirə bildi. Ağdamda götürdüyümüz bir milis kapitanı burada 3 ya 4 yaşlı oğlunun meyitini tapdı. Uşağın meyiti tanınmaz hala salınmışdı. Bütün güllə daşağı onun bədəninə boşaldılmışdı. Kapitan uşağı təyyarəyə qoydu, amma özünün qalxmağa artıq həli yox idi. Onu həvaya qalxan vertolyota güclə salmaq mümkün oldu. Biz Ağdama uçana qədər bu kişi meyiti sinəsinə sıxıb ağıladı. Şəhərə çatanda bilindi ki, qəmdən özünü itirən ata ağılını da itirib. O, Ağdamda vertolyotdan düşməyi də bacarmadı”. Soyqırımdan bir neçə il sonra, o zaman özünü “Dağlıq Qarabağ Respublikasının Müdafiə naziri” adlandıran, Ermənistanın keçmiş Prezidenti Serj Sarkisyan britaniyalı jurnalist və yazıçı Tomas de Vaala müsahibəsində həyasızcasına Xocalıda soyqırımı törətdiklərini etiraf edib:

“Xocalıya qədər azərbaycanlılar ələ düşmüşdü ki, bizimlə zarafat etmək olar, onları ələ bilirdilər ki, ermənilər dinc əhaliyə əl qaldıra bilməz. Biz həmin stereotipi dağıtdıq. Və nə baş verdiyini gördünüz”.

“Yüzlərlə insanın ölümünə görə təəssüflənirsinizmi?” sualına cavab olaraq Serj Sarkisyan kinlə deyib: **“Heç bir peşmanlığım yoxdur. Bu cür sarsıntılar minlərlə insanın həyatı bahasına başa gəlsə də, zəruridir”.** İngilis publisisti Xocalıda cinayəti kimin törətdiyinə şübhə qoymayan bütün bu etirafları sonradan “Qara bağı” kitabına daxil etdi.

Xocalıda baş verən dəhşətləri həmin dövrdə bir sıra xarici ölkələrin aparıcı kütləvi informasiya vasitələri də işıqlandırıb. Faciə baş verən gün Xankəndində ezamiyyətdə olmuş Fransanın “Libardi-



rosimanın, Serebrenitsanın və Xocalının... baş verməsində dünya, insanlıq, bəşəriyyət özü də günahkar, məsuliyyətlidir. Bəli, dünya ötən əsrin 40-cı illərində qanlı Hitler faşizmindən, bəlasından qurtula bildi, amma ondan da qəddar və daha amansız olan erməni faşizmindən qurtula, xilas ola bilmədi. Əksinə, dünyanın “taleyi”ni həl edən bir çox Avropa, Qərb ölkələri antitürk siyasəti yeridərək, erməni faşizminə “yaşıl işıq” yandırdı. Həm özü, həm dünya, həm də insanlıq üçün silinməyəcək əbədi bir ləkə “qazandı”.

Bəli, Hitler faşizmi qədər erməni faşizmi də dünya, insanlıq üçün böyük təhlükədir... Və kimsə də bunun məsuliyyətindən qaça, yaxasını kənara çəkə bilməz və bilməyəcək!

QANLI YOL...

Qeyd edək ki, Xocalı soyqırımına gedən yol 1991-ci ilin payızından, oktyabrından başlamışdı. Çünki Xocalı həmin vaxtdan dörd bir tərəfdən blokadada idi. 1991-ci ilin oktyabrın 30-da avtomobil əlaqəsi kəsilmiş və yeganə nəqliyyat vasitəsi olaraq vertolyot əlaqəsi qalmışdı. Xocalıya sonuncu vertolyot 1992-ci il yanvarın 28-də gəlmişdi. Şuşa şəhərinin səmasında mülki vertolyotun vurulması və nəticədə 41 nəfərin faciəli surətdə həlak olmasından sonra isə bu əlaqə də kəsilmişdi. Yanvarın 2-dən isə artıq şəhəri elektrik enerjisi verilmirdi. Bu isə sənəki yaxınlaşmaqda olan vahimədən, dəhşət-

50-dən artıq “Qrad” və “Alazan” tipli raketlərdən və tanklardan Xocalını iki saat qədər durmadan atəşə tutaraq tələflər törətdilər. 1-ci əsas zərbəni bədnam erməni mayoru Seyran Ohanyan (2-ci batalyon) vurdu. Onlar dərhal mayor Yevgeni Labovçixin rəhbərlik etdiyi 3-cü batalyonu Ballica kəndində yerləşdirdilər. Çənaxçı kəndində yerləşdirilmiş batalyonun vəzifəsi isə arxa mövqeləri qorumaq idi. Sovet ordusunun 366-cı alayının bütün texnikası Xocalı şəhərini uzaqdan güclü atəşə tutduqdan sonra üç istiqamətdən hücum keçərək dinc əhaliyə divan tutdu. Elə bu yerdə qeyd edək ki, Xocalı soyqırımının baş verməsinin əsas səbəbkarlarından, qanlı iştirakçılarından, cinayətkarlarından biri və birincisi keçmiş sovet ordusuna məxsus olan 366-cı motoratıcı alay, onun rəhbərliyi və kontingentidir. Sovetlərin süqutundan sonra bu alay, necə deyərlər, ermənilərin, Dağlıq Qarabağdakı separatçıların, terrorçuların əmrinə verilmişdi. Alayın rəhbərliyi, əsas heyəti də məhz ermənilərdən, cinayətkarlardan ibarət idi.

Bəlkə də bu alay vaxtında tam tərxis olunsaydı, ləğv olunsaydı, ermənilərin nəzarətindən çıxarılsa idi, Xocalı faciəsi də baş verməzdi. Amma təəssüflər ki, bu, olmadı və nəticədə də qanlı Xocalı soyqırımı baş verdi.

Bəli, azğınlaşmış ermənilər Qarqar çayı

tövlükdə isə erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdikləri növbəti soyqırımı nəticəsində 613 nəfər, o cümlədən 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca amansızcasına qətlə yetirildi. 487 nəfər şikəst edildi, 1275 dinc sakin əsir götürüldü, 150 nəfər isə itkin düşdü. Bu soyqırımı aktı nəticəsində bəzi ailələr bütünlüklə məhv edildi, mülki əhali görünməmiş qəddarlıqla qətlə yetirildi, əsir götürülənlərə amansız işğəncə verildi. Tarixi abidələri ilə fərqlənən, Azərbaycan tarixinin öyrənilməsində mühüm əhəmiyyət kəşb edən qədim mədəniyyətə, strateji önəmə malik Xocalı şəhəri, sözün əsl mənasında, xarabalığa çevrildi. Təkcə onu qeyd etmək kifayətdir ki, ermənilərin insanlığa sığmayan dəhşətli cinayət əməlləri nəticəsində Xocalı şəhərində 105 sosial-məişət obyekti, 3200 fərdi yaşayış binası, 14 məktəb, 21 klub, 29 kitabxana, üç mədəniyyət evi və bir tarix diyarşünaslıq muzeyi dağıdıldı. Bununla yanaşı, şəhərdə XIV-XV əsrə aid türbələr, günbəzlər, məzarlar yerlə-yeksan olundu, qəbiristanlıq vandallara xas üsullarla dağıdıldı, ümumiyyətlə, bu torpağın ən qədim sakinləri olan azərbaycanlılara əl bütün izlər silindi. Xocalı şəhərində yerləşən dövlət və ictimai obyektlərin sayı və dəyəri ayrı-ayrılıqda müəyyən edildi. Xocalı soyqırımından sonra yaradılmış İstintaq komissiyası tərəfindən respublikanın 35 nazirlik və

nun yerini heç zaman və heç nə doldurmayacaq, doldura da bilməz!

Fakt bu idi ki, Xocalı soyqırımı artıq törədilmişdi. Qətlə yetirilənlərin sayı, cəsədləri üzərində vəhşiliklər törədilməsi, təhqir edilməsi, ermənilərin vəhşiliyi barədə ötən illərdə çox yazıldığından, yenidən təkrarlamağa lüzum yoxdur. Bu, Ermanistanın Qarabağı ələ keçirmək planının reallaşmasına şərait yaranan ən böyük amillərdən biri idi. Bütün bunlar qarşıda bizi gözləyən daha böyük itkilərin başlanğıcı oldu. Yüzlərlə qəhrəman oğullarımızı buna vadar edən yalnız və yalnız vətənə məhəbbət hissi olub. Şəhidlik vətənpərvərliyin ən uca zirvəsidir. Ümummilli liderimiz Heydər Əliyev şəhidliyə yüksək qiymət verərək deyib:

“Şəhid olanların xidməti heç vaxt unudulmayacaq, onları qəlbimizdə daim yaşayacağıdır”.

O gecenin müdhəşliyi tariximizə təkcə xocalılıların deyil, xalqımızın qanlı göz yaşları ilə yazıldı. Lakin Xocalının dərdli-naləli gecəsi barədə nə qədər yazılsa belə, yenə də müsibət və dəhşətləri olduğu kimi təəvvür etmək çətindir...!

Bəlli olduğu kimi, Qarabağ müharibəsinin ideoloqlarından biri, hadisələrin iştirakçısı, ermənilərin ən çox sevdiyi faşist, sovinist taxəyyüüllü, xəstə təfəkkürlü erməni yazıçı Zori Balayan “Ruhumuzun canlanması” adlı kitab nəşr etdirib. Balayan “Ruhumuzun canlanması”nda ermənilərin Xocalıda törətdiyi soyqırımı haqqında yazır: “Xocalını ələ keçirdiyimiz zaman bir evə girdik. Xaçatur andına bir əsgərimiz 13 yaşlı bir türk (Azərbaycan-C.Q.) uşağını pəncərəyə mısarmladı. Türk uşağı çox səs-küy saldı. Xaçatura dedim ki, onun səsinə kəs. Xaçatur isə anasının döşünü kəsib balasının ağzına tıxadı. Mən ixtisasca həkim olduğum üçün üstümdə olan tibb bıçağı ilə uşağın başının, sinəsinin, qarnının dərisini soydum. Saata baxdım. 13 yaşlı uşaq 7 dəqiqədən sonra öldü. Ruhum sevinclə qürrələndi. Xaçaturla mən uşağın meyitini hissə-hissə doğradıq, tikələri itlərə atdıq və eyni şeyi daha üç türk uşağına qarşı etdik. Mən bir erməni kimi öz vəzifəmi yerinə yetirdim. Bildim ki, hər bir erməni bizim etdiklərimizlə fəxr edəcək”. Bu “İttihənamə” ilə tanış olan hörmətli xanımlar və cənablar! Zori Balayan terrorçudur, canidir və öz əməllərini özü etiraf edir! Bu sualı haqqı tanıyan hər kəsə ünvanlayıram: beynəlxalq aləm nədən buna fikir vermir? Nədən ötən əsrdə faşist Almaniyasında, sonra Bosni-

31 mart - 7 aprel 2021-ci il

XX əsrin Holokostu, Xatını - XOICALI!

on" qəzetinin əməkdaşı Jul Gen Vaynerin qeydləri xüsusi maraq doğurur. Xocalı soyqırımını qorxulu yuxuya bənzədən Vayner jurnalistika ilə məşğul olduğu 25 il ərzində müharibələrin gətirdiyi müxtəlif ölkələrdə olduğunu, lakin Xocalı şəhərindəki kimi dəhşətli və tükürpədici mənzərələrlə rastlaşmadığını yazıb. O, "Libardion" qəzetində çap etdirdiyi **"Erməni terrorizminin canlı şahidi oldum"** sərlövhəli yazıda Xocalıda baş verənlərin qabaqcadan cızılan ssenari olduğunu açıq bəyan edib. Onun fikrincə, bunda məqsəd bütövlükdə bəşəriyyətin gözünü qorxutmaq olub, erməni terrorizmi dünyanı məhz bu yolla "ram etməyə" çalışıb. Amerika yazıçısı Samuel Vimsin "Ermənistan: böyük hiylə - terrorçu xristian dövlətinin sirləri" adlı kitabında qeyd etdiyi kimi, əslində bu "soyqırımı" ətrafında yaranan hay-küy ermənilərə Türkiyədən, Amerika və dünya xristianlarından böyük məbləğdə pul vəsaiti qoparmaq üçün lazımdır. Cənab Vims onu da diqqətə çatdırır ki, həqiqətdə ermənilərə qarşı heç bir kütləvi qətl hadisələri törədilməyib, sadəcə, erməni yalan maşını dünyanı çaşdırmağa, özlərinin "məzlum" bir görüntüsünü yaratmağa çalışır.

DƏRS!

Bəli, Xocalı həm də acı bir Dərsdir. Bəli, Xocalı həm də hakimiyyət uğrunda davanın, iqtidar-müxalifət çekişməsinin qurbanıdır. Bəli, Xocalı həm də 29 il öncə vəzifə, kürsü, hakimiyyət hərisliyinə tutulan, onun uğrunda bütün milli maraqları ayaqlar altına atan, tapdalayan antmilli qüvvələrin yanlış, zərərli fəaliyyətlərinin sonuçu, nəticəsidir. Bəli, nə qədər ağır da, acı da olsa, bunu etiraf etməli və unutmamalıyıq. Unutmamaq azdır, bundan həm də Dərs çıxarmalıyıq. Dərs çıxarmalıyıq ki, düşmən həmənkə düşməndir, heç zaman dəyişməyib və dəyişməyəcək! Biz də artıq ayıq-sayıq, sərvaxt olmalıyıq. Başımıza gələnləri və gətirilənləri, buraxdığımız və yol verdiyimiz səhvlərimizi yaddan çıxarmamalı, unutmamalıyıq.

XOCALIYA ƏDALƏT!

"Bu soyqırımı, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir", - deyən ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralında Milli Məclisdə geniş müzakirələr keçirildi, soyqırımının səbəbləri və nəticələri geniş müzakirə olundu və o zaman əl qanunverici orqan fevralın 24-də "Xocalı Soyqırımı Günü" haqqında qərar qəbul edib. BMT-dən, dünya dövlətlərindən, beynəlxalq ictimaiyyətdən erməni terrorizminə qarşı təsirli tədbirlər görülməsi tələb olundu. Qəbul edilmiş qərara əsasən, 1992-ci il fevralın 26-da erməni təcavüzkarları tərəfindən törədilmiş, Azərbaycan xalqının milli faciələrindən və başlıq tarixinin qanlı səhifələrindən biri olan Xocalı hadisələri hər il fevralın 26-da Xocalı Soyqırımı Günü kimi qeyd olunmağa başladı. Ümummillə liderimizin "Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilməsi haqqında" 1997-ci il fevralın 25-də imzaladığı Sərəncamla hər il fevral ayının 26-sı saat 17:00-da ölkəmizdə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunur. Azərbaycan xalqı torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəmanların, Xocalıda qətlə yetirilmiş yüzlərlə həmvətənimizin xatirəsinə daim əziz tutur, onları ehtiramla yad edir. Hər zaman Azərbaycanın haqlı mövqeyini bütün dünyaya daha gur səslə nümayiş etdirən dövlətimizin başçısı İlham Əliyev dünya ictimaiyyətinin diqqətini erməni vandalizminə cəlb etməyə də nail oldu. "Xocalı faciəsi erməni millətçiliyinin yüzilliklər boyu türk və Azərbaycan xalqlarına qarşı apardığı soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi idi", - deyən prezidentimizin gərgin əməyinin nəticəsidir ki, hazırda dünyanın əksər dövlətləri Xocalı qətliamını əsl soyqırımı kimi tanıyır və qəbul edir. Otən illərdə dövlət başçısının göstərişi ilə Xocalı şəhidlərinin xatirəsini əbədiləşdirmək üçün bir sıra mühüm tədbirlər həyata keçirilib. Bakıda, respublikamızın bir sıra bölgələrində, həmçinin xaricdəki diasporlarımızın maddi və mənəvi dəstəyi ilə dünyanın əksər ölkələrinin paytaxtlarında Xocalı şəhidlərinin xatirəsinə abidələr ucaldılıb. Bu isə ürəkləri daim Vətən eşqi ilə döyünən soydaşlarımızın öz yurddaşları olan Xocalı şəhidlərinin müqəddəs ruhuna hörmət və ehtiramlarının bariz nümunəsidir. Heydər Əliyev Fondunun vitse-prezi-

denti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən "Xocalıya ədalət!" kampaniyası isə ermənilərin cinayətkar əməllərinin ifşa olunmasında müstəsna rola malikdir. Bu mənada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin azərbaycanlıların soyqırımının dünyada tanınmasına yönəlmiş tədbirlər həyata keçirməsi hər bir soydaşımız üçün nümunə olmalıdır. Yeri gəlmişkən, soyqırımına qiymət verilməsi siyasi aksiya olmaqla yanaşı, həm də hüquqi məsələdir. Bu mövzu hüquqşünaslar tərəfindən araşdırılmalı, hər bir hüquqşünas ermənilərin azərbaycanlılara qarşı törətdiyi soyqırımının beynəlxalq hüquqi qiymət almasına istiqamətlənmiş tədbirlərdə əlindən gələni əsirgəməməlidir. Çünki hüquqi baxımdan Xocalıda baş vermiş qətləiam təsadüfi və ya ehtiyatsızlıq üzündən deyil, məhz bilərəkdən və düşünlümiş şəkildə həyata keçirilmişdir. Lakin Xocalı kimi faciəvi soyqırımı törədib, azərbaycanlıları yurd-yuvasından

sanlardan, qələm əhlindən biri idi. Qarabağ hadisələri, xüsusilə, Xocalı hadisələrindən sonra xanım Çaladze qələmini sanki süngüyə çevirmiş, erməni faşizminə qarşı döyüşə atılmışdı. Onun son illərdəki, yəni, 90-cı illərdən dünyasını dəyişdiyi dövrə qədər yaradıcılığı, fəaliyyəti məhz erməni faşizminin ifşası üzərində qurulmuşdu. O, qələmi ilə döyüşürdü. Dəfələrlə ermənilər tərəfindən təhdidlər almasına, ölümlə hədələnməsinə baxmayaraq, o, bir an olsun belə geri çəkilməmiş, əksinə, erməni faşizminin ifşasında daha da əzmkar və prinsipial olmuşdur. O, **Qarabağ hadisələrindən bəhs edən "Qarabağ: müharibə üzlərdə: 1992-1994: cəbhə albomu" (2004), "Qarabağ: onlar dürüst öldülər" (rus. Карабахская Отечественная: они умирали честно, 2014) və "Həmdərd" (rus. Страдание, 2014) əsərlərini yazmışdır. Bunların hər biri erməni faşizminin ifşasında, iş üzünün açılmasında tutarlı, tarixi, canlı mənbələrdir.**



Xanım Çaladzenin Azərbaycan, həqiqətə naminə fəaliyyəti Azərbaycan dövləti tərəfindən də yüksək qiymətləndirilmiş, ona "Əməkdar jurnalist" fəxri adı verilmişdir. Həmçinin, bu böyük ədalət və haqq çarçısı 2017-ci ildə dünyasını dəyişdikdən sonra Bakıda, Yasamal qəbiristanlığında dəfn edilmişdir. Ruhu qarşısında baş əyirik! Qarabağ hadisələrinin, Xocalı soyqırımının olduğu kimi dünyaya çatdırılmasında rolu, xidmətləri olan insanlar arasında olmaması, dayanması ilə seçilmiş, fərqlənmişdir. Həqiqət, ədalət nəminə həтта öz həyatını təhlükə, risk altına atmaqdan da çəkinməmişdir. Təsədüfi deyil ki, xanım Qriqoriu ombudsman kimi fəaliyyət göstərən zaman, konkret qeyd etməli olsaq, 4 iyul 2003-cü il tarixində Ermənistan Konstitusiyası Məhkəməsinin İrəvanda keçirdiyi beynəlxalq konfransda çıxış edərək, Ermənistanı Azərbaycan torpaqlarının işğal etməkdə və azərbaycanlılara qarşı Xocalı soyqırımını törətməkdə günahlandırmışdır. "Avropa Şurasına üzv ölkələrdə hüquq aliliyi və fikir sərbədlərinin Avropa standartları" adlı konfransda Ermənistan Parlamentinin önündə Ermənistanın Qa-

rabağa qarşı 25 ildən çoxdur ki, davam edən və Azərbaycanın 20% torpaqlarının işğal altında saxlayan fəaliyyətini aqresiya adlandırmış və həmçinin bu hərəkətlərin beynəlxalq hüquqlara zidd olduğunu səsləndirmişdir. Həmin konfransdan sonra Avropanın nüfuzlu Neuropo.euanalitik resursunda **"Ermənistanın törətdiyi soyqırımına etiraz hələ də davam edir" sərlövhəli məqalə yerləşdirilmiş və qeyd edilmişdir ki, "Ermənistanın paytaxtı İrəvanda keçirilən konfransda moldovalı ombudsman Aureliya Qriqoriu çıxışı zamanı bildirib ki, Ermənistan silahlıları Xocalıda 613 nəfərin ölümünə səbəb olan faciəni törədiblər".** "O, həmçinin qeyd edib ki, Ermənistan Azərbaycan ərazilərinin 20 faizini işğal edib. Qriqoriu bu çıxışından sonra qaldığı otelin otağından çıxıb bilməyib və onun ölkədən çıxmasına mane olublar...", - deyə sonra məqalədə qeyd olunmuşdur. Xanım Qriqoriu həmin vaxtdan bu günə

Çünki qeyd etdiyimiz kimi, işğal altında olan Qarabağımızın çox böyük hissəsi elə Xocalının 9 kəndi də daxil olmaqla bizdədir, öz qanuni sahiblərindədir. Bizik artıq dağlı-aranlı Qarabağın sahibi, yiyəsi. Bizik Qarabağlı vahid Azərbaycan! Necə ki, Şuşaya, Laçına, Kəlbəcərə, Füzuliyə, Cəbrayıla, Zəngilana, Qubadlıya, Talışa, Suqovuşana, Hadruta qovuşduq, bir gün və çox tezliklə, yenə bir Şəhid verilmədən, bir güllə atılmadan Xocalı-mıza da qovuşacağıq. Bu əminlik, bu inam hissi həm də ölkə prezidentinin, Qalib, Müzəffər Ali Baş Komandanın iradəsindən, qətiyyətinədən, əzmindən doğur. Heç təsadüfi deyil ki, Xocalı soyqırımının 29-cu ildönümündə ölkə prezidenti 4 saatlıq mətbuat konfransı keçirərək, bir daha dünyanın nəzərlərini Azərbaycana, Xocalı dəhşətlərinə, Xocalı həqiqətlərinə yönəltdi. Mətbuat konfransında 35-dən çox yerli və xarici media təmsilçisinin 50-dən çox sualını cavablandırmaqla, özü də 4 dildə, həm də növbəti bir ilkə imza atdı, dünya siyasətçiləri və liderləri üçün növbəti nümunə, örnək oldu. Mətbuat konfransında Xocalı soyqırımını Ermənistan faşizminin təzahürü kimi qiymətləndirən ölkə prezidenti bunları bildirdi: **"...Ermənistan faşizmi artıq o vaxt baş qaldırırdı və 1992-ci ildən son hadisələrə qədər erməni faşizmi Azərbaycan xalqına böyük zərbə vurmuşdur. Belə ki, Hərbi təxribatlar, terror aktları, dinc əhaliyə qarşı qəddarlıq, şəhərlərimizin, kəndlərimizin atəşə tutulması, eyni zamanda, İkinci Qarabağ müharibəsi dövründə ballistik raketlərlə dinc şəhərlərin bombalanması – bütün bunlar erməni faşizminin təzahürləridir. Xocalı soyqırımı dünya ictimaiyyəti tərəfindən tanınır, 10-dan çox ölkə bu hadisəni rəsmən soyqırımı kimi tanımış, təsdiq etmişdir və bu proses davam etdirilir. Azərbaycan dövləti, eyni zamanda, ölkəmizin ictimai təşkilatları bu sahədə böyük fəaliyyət göstərirlər və bu gün dünyada Xocalı**

kimi də öz haqq, ədalət mövqeyində qalmaqda, dayanmaqda, erməni faşizminin ifşası istiqmətində fəaliyyətini davam etdirməkdədir. Təsədüfi deyil ki, xanım Qriqorunun fəaliyyəti, ədalətli mövqeyi Azərbaycan dövləti və xalqı tərəfindən də daim yüksək qiymətləndirilmişdir. Ona "Heydər Əliyev" qızıl medalı və Milli Məclisin "Fəxri medalı" verilmişdir. Bəli, çox sevindirici və əlamətdardır ki, dünyada Çaladze, Qriqori kimi fədakar, ədalət, haqq çarçıları var və onlar hər zaman təqdirə, alqışa layiqdirlər!

"Xocalı günü"ndə 4 saatlıq mətbuat konfransı və düşməmə verilən növbəti mesaj: Biz Xocalıya qayıdacağıq!

Onu da qeyd edək ki, bu il Xocalı soyqırımının ildönümü bir qədər fərqli formada və əhval-ruhiyyədə qeyd olundu. Bəli, üzlərdə, qəlblərdə kədər də, hüzn də, insanların gözlərində Xocalı qatillərinə, Xocalı soyqırımı baskılarına nifrət də vardı, amma həm də Qələbə, Zəfər sevincindən doğan bir rahatlıq, bir təsəlli vardı. İnsanlarımız, Xocalı sakinləri digər yurd yerlərimiz kimi, Xocalının da bizdə olacağına, ona qovuşmanın an məsələsi olduğuna bu il, builki ildönümündə əvvəlki illərdən daha əmin idi və bu gün də əmindirlər. Əmindirlər ki, Xocalı da tezliklə bizdə olacaq, bizim olacaq, öz sakinlərinə, xocalılara qovuşacaq, 29 illik həsrətə son qoyulacaq.

(davamı 4-cü səhifədə)

Bununla yanaşı, ölkə prezidentinin qeyd etdiyi kimi, bir çox beynəlxalq təşkilatlar bu qanlı hadisəyə - Xocalı soyqırımına Azərbaycanın təşəbbüsü ilə öz münasibətini bildirmişlər və bu istiqamətdə işlər davam etdiriləcək.

“Əlbəttə, soyqırımı törədiləndə Azərbaycan, demək olar ki, informasiya blokadasında idi. O vaxt müasir imkanlar da yox idi. Ona görə bu məsələ bir çoxları üçün o qədər də aydın deyildi. Xüsusilə nəzərə alsaq ki, o illərdə Azərbaycanın beynəlxalq aləmdə çox da böyük imkanları yox idi və bunun müqabilində erməni lobbisi fəal çalışırdı, müharibə ilə, baş vermiş hadisələrlə bağlı yalan, təhrif edilmiş məlumatlar ötürürdü. Beynəlxalq ictimaiyyətdə müəyyən yanlış fikirlər formalaşmışdı. Bu fikirləri aradan qaldırmaq, təkzib etmək üçün biz, əlbəttə ki, böyük səylər göstərməli idik və qeyd etdiyim kimi, dövlət olaraq, ictimai təşkilatlar olaraq son illər ərzində ardıcıl surətdə bu fəaliyyəti göstərmişik. İctimai təşkilatlar arasında, əlbəttə ki, xüsusilə Heydər Əliyev Fondunun fəaliyyətini qeyd etmək istəyirəm. “Xocalıya ədalət!” şüarı altında bir çox ölkələrdə müxtəlif tədbirlər keçirilib və bu gün Xocalı faciəsi haqqında dünya ölkələrində kifayət qədər dolğun məlumat var”, - deyər sözlərinə davam edən Ali Baş Komandan birmənalı şəkildə bildirdi ki, bizim əsas məqsədimiz ondan ibarətdir ki, bu qanlı cinayət heç vaxt unudulmasın, nə Azərbaycan, nə də dünyada bu, heç vaxt təkrarlanmasın və Azərbaycan heç vaxt 1990-cı illərin əvvəlində olan o aciz duruma düşməsin, Azərbaycan özünü, öz vətəndaşlarını hər zaman qoruya bilsin. “Hesab edirəm ki, bu gün dünyada Xocalı soyqırımı ilə bağlı artıq geniş məlumat var. Halbuki Ermənistan tərəfi müxtəlif yollarla yalan informasiyaları ortalığa

atmaqla bu qanlı cinayəti də Azərbaycan dövlətinin üzərinə qoymaq istəyirdi. Guya ki, Azərbaycan özü Xocalı soyqırımını törətmişdir. Biz bu addımların təkrarını İkinci Qarabağ müharibəsində də gördük. Gəncəni, Tərtəri, Ağdamı, digər şəhərləri bombalayanda Ermənistan rəhbərliyi deyirdi ki, bunu Azərbaycan özü törədib. Halbuki atılan ballistik raketlər peyk tərəfindən izlənilir və böyük dövlətlər, ilk növbədə, Minsk qrupuna həmsədrlik edən dövlətlər bütün bu mənzərəni izləyirdilər. Ballistik raketlər Gəncə, Tərtər, Bərdə və digər şəhərlərə Ermənistan ərazisindən buraxılmışdır. Yəni, növbəti erməni yalanı cəhdi göstərildi, amma keçmədi. Çünki artıq vəziyyət tam başqadır və bizim məlumatı ötürmək üçün imkanlarımız var”, - deyən Azərbaycan prezidenti həmçinin tam əminliyiini ifadə etdi ki, illər keçdikcə Xocalı soyqırımı haqqında həqiqətləri bütün dünya biləcək və bizim vəzifəmiz bundan ibarətdir.

Bundan sonra da çalışacağıq ki, dünya ölkələri bu soyqırımı rəsmən soyqırımı kimi tanınsınlar. Bu istiqamətdə işlər ardıcıl surətdə bundan sonra da aparılacaq. Bəli, Ali Baş Komandanın dediyi kimi, tam əminlik ki, Qarabağın bu gün sülhməramlı missiyasının nəzarətində olan torpaqlara da, Xocalıya da azərbaycanlılar qayıtmalıdır, qayıdacaqlar. Noyabrın 10-da imzalanmış Bəyanatda bu, göstərilir. Bəli, bu, bir qədər zaman və birgə səylər tələb edəcək. Amma bu, qaçılmazdır. O cümlədən biz Xocalıya da qayıdacağıq. Bunun başqa yolu yoxdur. Ermənistan tərəfi də bunu anlamalıdır ki, süni əngəllər yaratmaq istəsə, ancaq özünə zərər vurmuş olar. Ancaq müharibənin yaraları qaysaq bağlasa da, tam sağalmayıb. Xocalı yaraları heç vaxt sağalmayacaq. Biz heç vaxt Xocalı soyqırımını unutmayaacağıq, həm

qurbanların yaxınları, həm də bütün Azərbaycan xalqı. Müharibənin yaralarının sağlması üçün vaxt lazımdır. Biz bunu başa düşürük və burada heç kimi tələsdirmək istəmirik, heç kimi məcbur etmək istəmirik. Ölkə prezidentinin, eyni zamanda, bildirdiyi kimi, bizim üçün birinci mərhələdə azad edilmiş torpaqlara vətəndaşlarımızın qayıtmasıdır. Bununla paralel olaraq, uzunmüddətli sülhün təmin edilməsi və müharibə risklərinin sıfıra endirilməsi məsələləri dayanır. İndi müharibədən heç dörd ay keçməmiş artıq rəsmi şəxslər – Ermənistan və Azərbaycan rəsmi şəxsləri arasında təmaslar qurulur, görüşlər keçirilir, bəzən açıq, bəzən qeyri-rəsmi formatda. Amma bu proses gedir və bu proses müsbət istiqamətdə gedir.

Ona görə biz istədiyimizə tam nail olmaq üçün müdrik olmalıyıq və bütün addımları vaxtında atmalıyıq. Necə ki, İkinci Qarabağ müharibəsində vaxtında atılmış addımlar səmərəsini vermişdir. Bəli, bütün bunlar bir daha Xocalıya qayıdacağımıza, Xocalıya qovuşacağımıza əminliyimizi artırır, möhkəmləndirir. Bəli, elə bu əminliklə, bu qətiyyətliklə digər yurd yerlərinə qovuşduğumuz kimi, Xocalıya, Xocalıımıza da qovuşacağıq. Bəli, gün gələcək, Xocalı soyqırımının bəlskarları, qanlı qatilləri - sarkisyanlar, qoçaryanlar, ohanyanlar kimi, digər “yanlar” və onların havadarları da Həqiqi divanında süləşməli, ədalət mühakiməsi qarşısında sorğulanmalı və cinayətlərinə görə cavab verməli olacaqlar. Bəli, Hitler faşizmi, faşistləri üzərində qurulan Hürnberq məhkəməsi, 90-cı illərin əvvəllərində Bosniya-Herseqovina müsəlmanlara qarşı törədilən Serebrenitsa qətləminə görə, serb faşizmi və faşistləri üzərində qurulan Haaqa tribunalı bir gün Xocalı başda olmaqla, digər faciələrimizdə

əli olan qanlı cinayətkarlar, sarkisyanlar, qoçaryanlar, ohanyanlar, balayanlar, digər “yanlar” üzərində də qurulacaq. Gec və ya tez, bu, mütləq və mütləq baş verəcək. Hər kəs öz cəzasını alacaq.

Ali Baş Komandanımızın tarixi Şuşa səfərində də dediyi kimi:

“...Bizim şəhərlərimizi bu günə salan Sarkisyan-Koçaryan cütlüyüdür. Quldurları, Xocalı cəlladlarını, özündən yalançı qəhrəman düzəldənləri biz məhv etmişik. Onların ordusunu biz məhv etmişik. Şuşanı onların ordusunun əlindən biz geri almisıq, qəhrəmanlıq göstərərək, sıldırım qayalardan qalxaraq. Yüngül silahlarla, bıçaqlarla topla-ra, tanklara qarşı vuruşaraq məhv etdik onların ordusunu. Harada idilər onlar? Qaçıb gizlənməmişdilər İrəvanda. Biri burununu soxmuşdu buraya. Amma beş gündən sonra dovşan kimi buradan qaçdı. O birisi, ümumiyyətlə, heç səsinə çıxarmırdı. Üçüncüsü də var, müharibə cinayətkarı - Ohanyan, özü də burada doğulub, bizim torpağımızda. Müharibə dövründə guya Şuşanı müdafiə etməyə gəlmişdi. İti qovan kimi qovduq onu. İndi yenə sülhün Ermənistanında. Ağzını açıb çirkin sözlər deyir. Bizə sataşanın aqibəti nə oldu, onu hər kəs gördü. Heç kim unutmazsın bu dəmir yumruğu. Düşmənin belini qırdıq. Lazım olarsa, bir daha qırarıq. Koçaryan-Sarkisyan, Azərbaycan xalqının düşmənləri, siz buranı bu günə saldınız. Mən müzəffər Ordunun Baş Komandanı kimi gəlmişəm və burada durmuşam, öz torpağımızda durmuşam. Sizin iziniz də, tozunuz da rədd olub buradan və bir daha olmayacaq, heç vaxt olmayacaq...”

Bəli, əlavə sözə, əlavə izahata da ehtiyac qalmır. Biz indiyə qədər çox mümkün-süz görünənləri mümkün etdik, odur ki, bunu da etməyi bacaracağıq, buna da nail olacağıq!

Bəli, bu gün xaricdəki diasporamızın, diaspor təşkilatlarımızın üzərinə də böyük missiya və məsuliyyət düşür. Onlar artıq məğlub deyil, qalib dövlətin təmsilçiləri, diasporası və diaspor təşkilatlarıdır. Onlar əvvəlcədən daha da fəal, aktiv olmalıdırlar. Onların da fəaliyyətindən, aktivliyindən çox şey aslıdır və asılı olacaq. Hərbi müstəvidə, səngərdə döyüş, müharibə başa çatıb, özü də Qələbəmizlə. İndi isə digər müstəvilərdə, xüsusilə, siyasi-diplomatik meydanda döyüş, müharibə davam edir.

Bu müharibəni, bu savaşı da uğurla, Zəfərlə başa vuracağıq və bu məsələdə də, bu Zəfərdə də mütləq şəkildə diasporamızın rolu, xidmətləri, töhfələri olmalıdır. Bu, onların vəzifəsi və borcudur. Ölkə prezidentinin hakimi Yeni Azərbaycan Partiyasının 7-ci qurultayında dediyi kimi, Azərbaycan XXI əsrin müharibəsi-ni aparıb. Və biz elə planlaşdırmalıyıq ki, bəlkə də əlli ildən sonra XXII əsrin müharibəsinə də hazır olaq. Çünki güc hər şeyi həll edir. Əfsuslar olsun ki, bu, belədir.

Beynəlxalq hüquq işləmədiyi yerdə ancaq güc amili həlledici ola bilər.

Biz yeni dövrə qədəm qoymuşuq. Bölgədə və ölkəmizdə tamamilə yeni geosiyasi vəziyyətdir.

Ona görə biz bütün addımlarımızı düzgün atmalıyıq ki, daim qələbə qazanaq, Azərbaycan bayrağı daim yüksəkliklərdə olsun.

Bəli, biz Qalibik, biz Zəfər qazanmışıq. Biz başıuca, biz almağıcıq.

Qələbə də, Zəfər də bizimdir, bizimlədir və bizimlə olacaq!

Bayrağımız daim yüksəkliklərdədir və hər zaman da qürurla yüksəkliklərdə, ənginliklərdə dalğalanacaq!

Ziyad SƏMƏDZADƏ,
akademik, millət vəkili

Azərbaycan-Belarus müştərək müəssisələrinin yaradılması məsələləri müzakirə edilib



Belarus Milli Məclisinin Respublika Şurasının sədri Natalya Koçanova Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilov ilə görüşüb. Bu barədə ölkəmizin Belarusdakı səfirliyindən məlumat verilib.

Spiker qeyd edib ki, iki ölkənin ticari-iqtisadi, siyasi və humanitar sahələrdə əməkdaşlığı üçün potensial imkanlar çoxdur.

Natalya Koçanova deyib: “Görüşməyimizə çox şadam. İlk növbədə,

qeyd etmək istərdim ki, ölkələrimiz arasında siyasi dialoqun səviyyəsi və əməkdaşlığın dinamikası sevincidir. Azərbaycan bizim yaxın dostumuzdur. Əlbəttə, bu, dövlət başçıları arasında yaranmış xoş münasibətlər sayəsində mümkün olur”. Ölkələrimiz arasında xoş münasibətlərin daha da inkişaf etdirilməsi üçün səy göstəriləcəyini vurğulayan spiker deyib: “Böyük məmnuniyyətlə bildirirəm ki, 2020-ci ildə Be-

larus ilə Azərbaycan arasında əmtəə dövriyyəsi 1,5 dəfə artıb və praktiki olaraq 450 milyon dollara çatıb. Neft emalı sahəsinin kuratoru kimi mənim üçün əhəmiyyətli fakt budur ki, biz Azərbaycan neftinin Belarusdakı neft emalı zavodlarına göndərilməsini sabitləşdirməyə nail olmuşuq. Maşınqayırma müəssisələri arasında əməkdaşlıq da yüksək səviyyədədir. Mənim fikrimcə, əməkdaşlığımızın perspektiv imkanları çoxdur”. Spiker əmindir ki, hər iki ölkənin gəncləri daha fəal əməkdaşlıq etməlidir. O deyib: “Belarus Milli Məclisinin nəzdində Gənclər Parlamenti fəaliyyət göstərir. İstərdik ki, bizim gənclər Azərbaycan gəncləri ilə daha fəal əməkdaşlıq etsinlər”.

Görüşdə iqtisadiyyatın müxtəlif sahələrində müştərək müəssisələr yaradılması və kooperasiya əlaqələrinin genişləndirilməsi məsələləri müzakirə edilib. Brest şəhərinin müdafiəsində iştirak etmiş Azərbaycan döyüşçülərinin xatirəsinin əbədiləşdirilməsi və Minskə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin büstünün qoyulması məsələlərinə dair fikir mübadiləsi aparılıb.

“SOCAR Turkey” dənizin çirklənməsinə qarşı mübarizəni genişləndirir

“SOCAR Turkey” Əliağa və Nəmrud körfəzində dənizin mümkün çirklənməsinə qarşı mübarizə potensialını artıraraq bölgədə müdafiə səddi yaradıb. “SOCAR Turkey”-in Emal və Neft-Kimya bölməsinin sahilboyu strukturlarında yaratdığı Dənizin Çirklənməsinə qarşı Müdaxilə Mərkəzi və 24 saat ərzində növbədə olan “Əliağa Responder” gəmisini sayəsində mümkün çirklənmə hallarının qarşısı dərhal aradan qaldırılır. SOCAR-dan bildirilib ki, Türkiyənin ən böyük birbaşa xarici investoru olan “SOCAR Turkey” strateji investisiyaları ilə ölkə iqtisadiyyatına dəyər qatmaqla yanaşı, davamlı olaraq ətraf mühit və sosial məsuliyyət layihələri həyata keçirir.

Ətraf mühitin mühafizəsini, əməyin təhlükəsizliyini və insanların sağlamlığını daim diqqət mərkəzində saxlayan “SOCAR Turkey” Egey bölgəsinin investisiya və ticarət mərkəzi olan Əliağa körfəzində dənizin çirklənməsinə qarşı etibarlı müdafiə səddi yaradıb. Bu istiqamətdə səfərbər olunan komandası və avadanlığı ilə ən yüksək potensiala malik “SOCAR Turkey” bölgədə hər hansı bir səbəbdən yaranan biləcək çirklənmənin qarşısını dərhal almaq üçün “Əliağa Responder” gəmisini 24 saat hazır vəziyyətdə saxlayır. “SOCAR Turkey”-in Baş icraçı direktorunun SETEM üzrə müşaviri Koray Konyuncu deyib: “İzmirin Əliağa bölgəsin-

də çox böyük investisiyalara imza atan qrupumuz gələcək nəsillərə təmiz bir dünya qoymağı hədəfləyərək fəaliyyətini davam etdirir. Bu cəhətdə dənizlərimizi qorumaq, mümkün çirklənmə hallarına qarşı təcili tədbirlər görmək üçün Əliağada emal, neft-kimya və anbar sahələrində fəaliyyət göstərən şirkətlərimizin hamısına və sahilboyu qonşularımıza 7/24 xidmət göstərmək potensialına malik peşəkar bir komandanı, eyni zamanda, müasir avadanlıqlarla təchiz olunmuş “Əliağa Responder” gəmisini daim hazır vəziyyətdə saxlayırıq. Gəmi bölgədə meydana çıxıb biləcək hər hansı bir problemə qarşı hər an köməyə hazır vəziyyətdədir”.

Süveyş kanalının alternativ “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizidir



“Süveyş kanalının bağlanması dünya iqtisadiyyatına 10 milyard dollardan çox ziyan vurduğu üçün “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi alternativ variant kimi tez bir zamanda hazır olmalıdır”. Bu sözləri İrənin Rusiyadakı səfiri Kazım Cəlalə deyib. O bildirib ki, Asiyadan Avropaya yüklərin Süveyş kanalı ilə deyil, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi vasitəsilə daşınması nəqliyyat xərcələrini 30 faiz, yükün çatdırılma müddətini isə 20 gün azaldır. Süveyş kanalı ilə ildə 1 milyard ton yük daşınır ki, bu da gəmilərin günlərlə gözləməsinə və əlbəttə ki, vaxt itkisinə səbəb olur. Diplomat nəzərə çatdırıb ki, bu günlərdə Süveyş kanalında baş verən insident alternativ nəqliyyat yollarından istifadəni gündəmə gətirib. Buna görə də “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsində iştirak edən dövlətlər həyata keçiriləcək işləri tez bir zamanda başa çatdırmalıdırlar. Qeyd edək ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi Asiya ilə Avropa ara-

sında yükdaşımanın həyata keçirilməsi üçün nəzərdə tutulub. Hindistanın Mumbai limanından başlayaraq Qərbi Avropaya kimi uzanan dəhliz Azərbaycan ərazisindən də keçir. Cənub-Şərqi Asiya ölkələri yükləri gəmilərlə İrənin Çabəhar və Bəndər-Abbas limanlarına çatdırır. Buradan isə Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu ilə Azərbaycan və Rusiyadan keçərək Avropaya daşınır. Hazırda bu dəmir yolunun Qəzvin-Rəşt hissəsi istismara verilib. Rəşt-Astara hissəsində isə inşaat işləri davam edir. İran iqtisadi vəziyyətinin ağır olmasına baxmayaraq, Rəşt-Astar dəmir yolu xəttini tezliklə yekunlaşdırmaqlıdır. Bu layihə İran, Azərbaycan və Rusiya üçün strateji əhəmiyyət daşıyır. Xatırladaq ki, Yaponiyaya məxsus “Ever Given” konteyner daşıyan gəminin martın 23-də Süveyş kanalının dayaz sularında ilişib qalması ayrı-ayrı dövlətlər və şirkətlərlə yanaşı, dünya iqtisadiyyatına da külli miqdarda ziyan vurub.

Qeyri-neft məhsullarının ixrac olunduğu əsas ölkələr

Cari ilin yanvar-fevral aylarında Azərbaycan qeyri-neft məhsullarının ən çox ixrac olunduğu ölkələrin sırasında Türkiyə, Rusiya, İsveçrə, Gürcüstan və ABŞ qərarlaşıb. Dövlət Gömrük Komitəsindən bildirilib ki, iki ayda Türkiyəyə 106,8 milyon ABŞ dolları, Rusiyaya 85,5 milyon dollar, İsveçrəyə 35,1 milyon dollar, Gürcüstana 28,3 milyon dollar, ABŞ-a isə 13,2 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac olunub.



31 mart - 7 aprel 2021-ci il

"Avand Sığorta Brokeri" MMC-nin 31 dekabr 2020-ci il tarixinə
BALANS HESABATI

AKTİVLƏR	İlin əvvəlinə	Hesabat dövrünün sonuna
I. UZUNMÜDDƏTLİ AKTİVLƏR		
Torpaq, tikili və avadanlıqlar		
Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması		
Dəşinməz əmlakla investisiyalar		
Qeyri-maddi aktivlər	11 500,00	11 500,00
Təxirə salınmış vergi aktivləri		
Uzunmüddətli debitor borcları		
Uzunmüddətli maliyyə aktivləri:		
dövlət qiymətli kağızları		
qeyri-dövlət qiymətli kağızları		
sair maliyyə aktivləri		
İştirak payı metodu ilə uçota alınmış investisiyalar		
Təsisçi və ya səhmdarlarla hesablaşmalar		
Sair aktivlər		
<i>Cəmi uzunmüddətli aktivlər</i>	11 500,00	11 500,00
II. QISAMÜDDƏTLİ AKTİVLƏR		
Ehtiyatlar		
Debitor borcları:		
birbaşa sığorta üzrə	70 841,25	
təkrarsığorta əməliyyatları üzrə:	61,50	
- təkrarsığortaçı üzrə	70 779,75	
- təkrarsığortalı üzrə		
asılı təşkilatlar üzrə	70 779,75	
büdcə üzrə		
iddia tələbləri üzrə		
işçi heyəti üzrə		
sığortalılara verilən borclar üzrə		
sair debitorlar		
Pul vəsaitləri və onların ekvivalentləri:	40 143,00	86 059,32
kassa		
hesablaşma hesabı	143,00	511,47
valyuta hesabı		85 547,85
depozit hesablar	40 000,00	0,00
sair pul vəsaitləri		
Qısamüddətli maliyyə aktivləri:		
dövlət qiymətli kağızları	0,00	
qeyri-dövlət qiymətli kağızları		
sair maliyyə aktivləri		
Sığorta ehtiyatlarında təkrarsığortaçıların payı:		
həyat sığortası sahəsi üzrə		
qeyri-həyat sığortası sahəsi üzrə		
Sair qısamüddətli aktivlər:	0,00	
gələcək hesabat dövrlərinin xərcləri		0,00
verilmiş avanslar		
tahtəl hesablar		
Sair aktivlər		
<i>Cəmi qısamüddətli aktivlər</i>	40 143,00	156 900,57
CƏMİ AKTİVLƏR	51 643,00	168 400,57

KAPİTAL VƏ ÖHDƏLİKLƏR	Hesabat dövrünün sonuna	Hesabat dövrünün sonuna
I. KAPİTAL		
Ödənilmiş nominal (nizamnəmə) kapitalı	100,00	100,00
Emissiya gəliri		
Geri alınmış kapital (səhmlər)		
Kapital ehtiyatları:		
yenidən qiymətləndirilmə üzrə ehtiyat		
digər kapital ehtiyatları		
Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)	-76 928,05	-73 230,31
Hesabat dövründə xalis mənfəət (zərər)	-25 460,39	3 697,74
Mühasibat uçotu siyasətində dəyişikliklər-lə bağlı mənfəət (zərər) üzrə düzəlişlər		
Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)	-51 467,66	-76 928,05
Elan edilmiş dividendlər		
<i>Cəmi kapital</i>	-76 828,05	-73 130,31
II. UZUNMÜDDƏTLİ ÖHDƏLİKLƏR		
Sığorta ehtiyatları:		
Həyat sığortası sahəsi üzrə :		
Qeyri-həyat sığortası sahəsi üzrə:		
Qarşısalmısa tədbirləri fondu		
Uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər		
Uzunmüddətli qiymətləndirilmiş öhdəliklər		
Təxirəsalınmış vergi öhdəlikləri		
Kreditör borcları :	4 300,00	5 807,62
əməyin ödənilməsi üzrə		
büdcə üzrə		924,44
sosial sığorta və təminat üzrə		
digər məcburi ödənişlər üzrə		
asılı təşkilatlar üzrə		
sair kreditörlər	4 300,00	4 883,18
Sair uzunmüddətli öhdəliklər:		
gələcək hesabat dövrünün gəlirləri		0,00
alınmış avanslar		
Təkrarsığorta əməliyyatları üzrə öhdəliklər:	38 500,00	148 183,07
təkrarsığortaçı üzrə	38 500,00	148 183,07
təkrarsığortalı üzrə		
Təsisçi və ya səhmdarlarla hesablaşmalar		
Sair öhdəliklər		
<i>Cəmi uzunmüddətli öhdəliklər</i>	42 800,00	153 990,69
III. QISAMÜDDƏTLİ ÖHDƏLİKLƏR		
Qısamüddətli faiz xərcləri yaradan öhdəliklər		
Qısamüddətli qiymətləndirilmiş öhdəliklər		
Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər		
Kreditör borcları:	1 334,70	0,00
əməyin ödənilməsi üzrə	1 334,70	0,00
büdcə üzrə	0,00	
sosial sığorta və təminat üzrə		0,00
digər məcburi ödənişlər üzrə		
asılı təşkilatlar üzrə		
sair kreditörlər	0,00	0,00
Sair qısamüddətli öhdəliklər:		
gələcək hesabat dövrünün gəlirləri		0,00
alınmış avanslar		
Təsisçi və ya səhmdarlarla hesablaşmalar	84 336,35	87 540,19
Sair öhdəliklər		
<i>Cəmi qısamüddətli öhdəliklər</i>	85 671,05	87 540,19
CƏMİ ÖHDƏLİKLƏR	128 471,05	241 530,88
CƏMİ KAPİTAL VƏ ÖHDƏLİKLƏR	51 643,00	168 400,57

manatla	
Gəlirlər	Məbləğ
Əsas əməliyyat gəliri:	0,00
birbaşa sığorta üzrə sığorta haqları	
təkrarsığorta üzrə	
təkrarsığorta haqları	
sığorta ödənişlərində	
təkrarsığortaçıların payı üzrə	
təkrarsığortaya verilmiş	
müqavilələr üzrə komissiyon	
muzdlar üzrə	
Xalis sığorta ehtiyatlarının	
dəyişməsi (müsbət və ya mənfi)	
İnvestisiya gəlirləri üzrə	1 981,96
Subroqasiya gəlirləri	
Sair gəlirlər	27 272,00
CƏMİ GƏLİRLƏR	29 253,96
Xərclər	
Əsas əməliyyat xərcləri:	0,00
sığorta ödənişləri və sığorta	
məbləğləri üzrə	
qaytarılan sığorta haqları üzrə	
tənzimləmə xərcləri	
təkrarsığortaya verilmiş sığorta	0,00
haqları üzrə	
qarşısalmısa tədbirləri fonduna	
ayırmlar üzrə	
sığorta fəaliyyəti üzrə sair xərclər	
İşlərin aparılması xərcləri	23 131,75
Sair xərclər	1 500,03
CƏMİ XƏRCLƏR	24 631,78
Maliyyə mənfəəti (zərəri)	4 622,18
Mənfəətin nizamnəmə	0,00
kapitalına yönəldilən hissəsi	
Vergiyövlənmədən əvvəl	4 622,18
mənfəət (zərər)	
Mənfəət vergisi	924,44
Hesabat dövründə xalis	3 697,74
mənfəət (zərər)	

“MARŞ SIĞORTA VƏ TƏKRAR SIĞORTA BROKERİ”
MMC-nin 31 dekabr 2020-ci il tarixinə BALANS HESABATI

	Qeyd-lər	31 dekabr 2020-ci il tarixinə bitən il	31 dekabr 2019-cu il tarixinə bitən il
Broker haqqı	5, 16	1,835	1,855
Əməliyyat xərcləri	6, 16	(1,130)	(1,218)
Əməliyyat mənfəəti		705	637
İcarə öhdəliyi üzrə faiz xərci		(6)	(8)
Məzənnə fərdindən yaranan gəlir(xərc), xalis		54	(28)
Vergidən əvvəl mənfəət		753	601
Mənfəət vergisi xərci	7	(151)	(120)
İL ÜZRƏ CƏMİ MƏCUMU GƏLİR		602	481

	Qeydlər	31 dekabr 2020-ci il	31 dekabr 2019-cu il
AKTİVLƏR			
Uzunmüddətli aktivlər			
Əmlak və avadanlıq	10	189	63
Qeyri-maddi aktivlər		17	16
Cəmi uzunmüddətli aktivlər		206	79
Qısamüddətli aktivlər			
Ödənilmiş avanslar		25	15
Vergi debitor borcları, xalis		-	8
Ticarət və digər debitor borcları	8, 16	6,907	1,891
Pul vəsaitləri	9	2,098	3,461
Cəmi qısamüddətli aktivlər		9,030	5,375
CƏMİ AKTİVLƏR		9,236	5,454
KAPİTAL VƏ ÖHDƏLİKLƏR			
Kapital və ehtiyatlar			
Nizamnəmə kapitalı	11	10	10
Bölüşdürülməmiş mənfəət	12	1,163	1,211
Cəmi kapital		1,173	1,221
Ödənilmiş öhdəliklər			
Ticarət və digər kreditör borcları	13, 16	7,773	4,126
Vergi üzrə kreditör borcları, xalis		47	-
Cari mənfəət vergisi öhdəliyi		71	-
İcarə öhdəlikləri	14	75	64
Cəmi qısamüddətli öhdəliklər		7,966	4,190
Uzunmüddətli öhdəliklər			
İcarə öhdəlikləri	14	94	-
Təxirə salınmış vergi öhdəliyi	7	3	43
Cəmi uzunmüddətli öhdəliklər		97	43
Cəmi öhdəliklər		8,063	4,233
Cəmi kapital və öhdəliklər		9,236	5,454

	Qeydlər	Nizamnəmə kapital	Bölüşdürülməmiş mənfəət	Cəmi kapital
1 yanvar 2019-cu il tarixinə qalıq		10	1,383	1,393
Mühasibat uçotu siyasətində dəyişiklik	2	-	(10)	(10)
Elan olunmuş və ödənilmiş dividendlər	12	-	(643)	(643)
İL üzrə cəmi məcumi gəlir		-	481	481
31 dekabr 2019-cu il tarixinə qalıq	10	1,211	1,221	
Elan olunmuş və ödənilmiş dividendlər	12	-	(650)	(650)
İL üzrə cəmi məcumi gəlir		-	602	602
31 dekabr 2020-ci il tarixinə qalıq	10	1,163	1,173	



Azərbaycanda milli valyutada 2021-ci ilin fevralında cəlb edil-

miş depozitlər və verilmiş kreditlərinin faiz dərəcələri artmağa başlayıb. Manatda cəlb edilmiş depozitlərin faiz dərəcələri son bir ayda 1,4 faiz bəndi artımla 8,18%-ə yüksəlib. Paralel olaraq müştərilərə verilən kreditlərin faiz dərəcələri 0,62 faiz artımla 17,62%-ə qədər artıb. Xarici valyutada cəlb edilən depozitlərin faiz dərəcələri 0,48 faiz bəndi azalma ilə 1,07%-ə, verilmiş kreditlər isə 1,1 faiz bəndi artımla 5,07% bəndinə yüksəlmişdir.

Bölmünün maddəsinin №-si	Göstəricilər	Qeydlər	2020	2019
AKTİVLƏR				
1 Uzunmüddətli aktivlər				
10 Qeyri-maddi aktivlər	6	9313,74	0,00	
11 Torpaq, tikili və avadanlıq	7	999322,25	1233506,21	
12 Dəşinməz əmlakla investisiyalar		0,00	0,00	
13 Bioloji Aktivlər		0,00	0,00	
14 Təbii sərvətlər		0,00	0,00	
15 İstifadə payı metodu ilə uçota alınmış investisiyalar		0,00	0,00	
16 Təxirə salınmış vergi aktivləri		0,00	0,00	
17 Uzunmüddətli debitor borcları		0,00	0,00	
18 Sair uzunmüddətli maliyyə aktivləri		0,00	0,00	
19 Sair uzunmüddətli aktivlər		0,00	0,00	
2 Qısamüddətli aktivlər		1008635,99	1233506,21	
20 Ehtiyatlar	8	624089,81	190820,21	
21 Qısamüddətli debitor borcları	9	2143665,59	1771722,07	
22 Pul vəsaitləri və onların ekvivalentləri	10	5870076,79	2790259,28	
23 Sair qısamüddətli aktivlər	11	0,00	1000085,54	
24 Digər aktivlər		0,00	0,00	
Cəmi qısamüddətli aktivlər		8637832,19	5752887,10	
Cəmi aktivlər		9646468,18	6986393,31	
KAPİTAL VƏ ÖHDƏLİKLƏR				
3 Kapital				
30 Ödənilmiş nominal (nizamnəmə) kapitalı	12	2000,00	2000,00	
31 Emissiya gəliri		0,00	0,00	
32 Geri alınmış kapital (səhmlər)		0,00	0,00	
33 Kapital ehtiyatları		0,00	0,00	
34 Böylüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)	13	2397612,79	319460,77	
Cəmi kapital		2399612,79	321460,77	
4 Uzunmüddətli öhdəliklər				
40 Uzunmüddətli faiz xərcləri yaradan öhdəliklər		0,00	0,00	
41 Uzunmüddətli qiymətləndirilmiş öhdəliklər		0,00	0,00	
42 Təxirə salınmış vergi öhdəlikləri		0,00	0,00	
43 Uzunmüddətli kreditör borcları		0,00	0,00	
44 Sair uzunmüddətli öhdəliklər		0,00	0,00	
Cəmi uzunmüddətli öhdəliklər		0,00	0,00	
5 Qısamüddətli öhdəliklər				
50 Qısamüddətli faiz xərcləri yaradan öhdəliklər		0,00	0,00	
51 Qısamüddətli qiymətləndirilmiş öhdəliklər		0,00	0,00	
52 Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər		0,00	0,00	
53 Qısamüddətli kreditör borcları	14	7228620,25	6642874,01	
54 Sair qısamüddətli öhdəliklər	15	18235,14	22058,53	
Cəmi qısamüddətli öhdəliklər		7246855,39	6644932,54	
Cəmi öhdəliklər		7246855,39	6644932,54	
Cəmi kapital və öhdəliklər		9646468,18	6986393,31	
		0,00	0,00	

"AZINVEST İNŞAAT" QSC-nin 31 dekabr 2020-ci il tarixinə
BALANS HESABATI

“MARŞ SIĞORTA VƏ TƏKRAR SIĞORTA BROKERİ”
MMC-nin 31 dekabr 2020-ci il tarixinə BALANS HESABATI

	Qeyd-lər	31 dekabr 2020-ci il tarixinə bitən il	31 dekabr 2019-cu il tarixinə bitən il
ƏMƏLİYYAT FƏALİYYƏTLƏRİ ÜZRƏ PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ:			
İL üzrə mənfəət		602	481
Düzəlişlər:			
Mənfəət vergisi xərci	7	151	120
Köhnəlmə və amortizasiya	6	79	103
Interest on lease liabilities		6	8
Foreign exchange loss/(gain), net		(54)	28
Debitor borclarının silinməsi	6	-	49
Şübhəli borclar üçün ehtiyatda dəyişiklik	8	169	102
Dövrüya kapitalında hərəkatlardan əvvəl daxil olan pul vəsaitləri		953	891
Dövrüya kapitalında hərəkatlar:			
Ödənilmiş avanslarda (artım) / azalma		(10)	5
Ticarət və digər debitor borclarında (artım) / azalma		(5,123)	3,756
Vergi üzrə kreditör borclarında artım		15	76
Ticarət və digər kreditör borclarında artım / (azalma)		3,593	(2,911)
Əməliyyatlar üzrə (istifadə olunan) / yaranan pul vəsaitləri		(572)	1,817
Ödənilmiş mənfəət vergisi		(80)	(181)
Əməliyyatlar üzrə (istifadə olunan) / yaranan xalis pul vəsaitləri		(652)	1,636
İNVESTİSİYA FƏALİYYƏTLƏRİ ÜZRƏ PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ:			
Əmlak, avadanlıq və qeyri-maddi aktivlərin alınması		(5)	(10)
İnvestisiya fəaliyyətlərində istifadə olunan xalis pul vəsaitləri		(5)	(10)
Xarici valyuta ilə saxlanılan pul vəsaitlərinin qalıqlarına valyuta məzənnəsində dəyişikliklərin təsiri		46	(15)
PUL VƏSAİTLƏRİNDƏ XALIS ARTIM		(1,363)	872
PUL VƏSAİTLƏRİ, ilin əvvəlində	9	3,461	2,589
PUL VƏSAİTLƏRİ, ilin sonunda	9	2,098	3,461

GÖSTƏRİCLƏR	Qeydlər	2020	2019
Əməliyyat fəaliyyətlərindən yaranan pul vəsaitlərinin hərəkatı			
Hesabat dövründə xalis mənfəət və ya zərər		1662520,90	14539556,45
Aqreqatlı mədirlər üzrə düzəlişlər:		0,00	0,00
asılı bəndli edən müqavilələrin payı		0,00	0,00
Hesabat dövründə pul vəsaitləri		0,00	0,00
mənfəət vergisi üzrə xərclər		415930,23	84691,60
qeyri-pul mədirlər üzrə gəlirlər və xərclər		0	0,00
investisiya fəaliyyəti və ya maliyyələşdirmə üzrə fəaliyyətə aid olan digər mədirlər		0,00	0,00
Aqreqatlı mədirlər üzrə bəzi vəsaitlər:			
ehtiyatların (artımı) azalması		-433289,60	391130,28
əməliyyat debitor borcları və gələcək dövrlərin xərcləri azalması (artımı)		628142,02	2307761,62
əməliyyat kreditör borcları və hesablaşmaları artması (azalması)		581922,85	4512977,90
Əməliyyat fəaliyyətlərindən yaranan pul vəsaitlərinin dəyişməsi		0,00	0,00
Ödənişlər (qeyri-maliyyəti mənfəət vergisi)		-415930,23	-46851,60
Əməliyyat fəaliyyətlərindən yaranan pul vəsaitlərinin xalis hərəkatı		243316,17	17235092,99
İnvestisiya fəaliyyətlərindən yaranan pul vəsaitlərinin hərəkatı			
Əməliyyat fəaliyyəti və qeyri-pul mədirlər üzrə ödənişlər		0,00	0,00
qeyri-maliyyəti aktivlərin əldə edilməsi (gici), eləcə də, özüməndə qeyri-maliyyəti aktivlərin əldə edilməsi və qeyri-maliyyəti aktivlərin satılması və qeyri-maliyyəti aktivlərin əldə edilməsi		646051,34	-14487350,81
Uzunmüddətli əməliyyat aktivlərinin azalması pul vəsaitlərinin dəyişməsi		0,00	0,00
Təxmin, sənə və vergi məsələləri investisiyaların əldə edilməsi ilə bağlı pul vəsaitlərinin dəyişməsi		0,00	0,00
Uzunmüddətli və ya qısa müddətli investisiyaların satılaraq yaranan pul vəsaitlərinin dəyişməsi		0,00	0,00
Uzunmüddətli və ya qısa müddətli investisiyaların satılaraq yaranan pul vəsaitlərinin dəyişməsi		0,00	0,00
Uzunmüddətli və ya qısa müddətli investisiyaların satılaraq yaranan pul vəsaitlərinin dəyişməsi		0,00	0,00
Uzunmüddətli və ya qısa müddətli investisiyaların satılaraq yaranan pul vəsaitlərinin dəyişməsi		0,00	0,00
Uzunmüddətli və ya qısa müddətli investisiyaların satılaraq yaranan pul vəsaitlərinin dəyişməsi		0,00	0,00
Uzunmüddətli və ya qısa müddətli investisiyaların satılaraq yaranan pul vəsaitlərinin dəyişməsi		0,00	0,00
Uzunmüddətli və ya qısa müddətli investisiyaların satılaraq yaranan pul vəsaitlərinin dəyişməsi		0,00	0,00
Uzunmüddətli və ya qısa müddətli investisiyaların satılaraq yaranan pul vəsaitlərinin dəyişməsi		0,00	0,00
Uzunmüddətli və ya qısa müddətli investisiyaların satılaraq yaranan pul vəsaitlərinin dəyişməsi		0,00	0,00
Uzunmüddətli və ya qısa müddətli investisiyaların satılaraq yaranan pul vəsaitlərinin dəyişməsi		0,00	0,00
Uzunmüddətli və ya qısa müddətli investisiyaların satılaraq yaranan pul vəsaitlərinin dəyişməsi		0,00	0,00
Uzunmüddətli və ya qısa müddətli investisiyaların satılaraq yaranan pul vəsaitlərinin dəyişməsi		0,00	0,00
Uzunmüddətli və ya qısa müddətli investisiyaların satılaraq yaranan pul vəsaitlərinin dəyişməsi		0,00	0,00
Uzunmüddətli və ya qısa müddətli investisiyaların satılaraq yaranan pul vəsaitlərinin dəyişməsi		0,00	0,00
Uzunmüddətli və ya qısa müddətli investisiyaların satılaraq yaranan pul vəsaitlərinin dəyişməsi		0,00	0,00
Uzunmüddətli və ya qısa müddətli investisiyaların satılaraq yaranan pul vəsaitlərinin dəyişməsi		0,00	0,00
Uzunmüddətli və ya qısa müddətli investisiyaların satılaraq yaranan pul vəsaitlərinin dəyişməsi		0,00	0,00
Uzunmüddətli və ya qısa müddətli investisiyaların satılaraq yaranan pul vəsaitlərinin dəyişməsi		0,00	0,00
Uzunmüddətli və ya qısa müddətli investisiyaların satılaraq yaranan pul vəsaitlərinin dəyişməsi		0,00	0,00
Uzunmüddətli və ya qısa müddətli investisiyaların satılaraq yaranan pul vəsaitlərinin dəyişməsi		0,00	0,00
Uzunmüddətli və ya qısa müddətli investisiyaların satılaraq yaranan pul vəsaitlərinin dəyişməsi		0,00	0,00
Uzunmüddətli və ya qısa müddətli investisiyaların satılaraq yaranan pul vəsaitlərinin dəyişməsi		0,00	0,00
Uzunmüddətli və ya qısa müddətli investisiyaların satılaraq yaranan pul vəsaitlərinin dəyişməsi		0,00	0,00
Uzunmüddətli və ya qısa müddətli investisiyaların satılaraq yaranan pul vəsaitlərinin dəyişməsi		0,00	0,00
Uzunmüddətli və ya qısa müddətli investisiyaların satılaraq yaranan pul vəsaitlərinin dəyişməsi		0,00	0,00
Uzunmüddətli və ya qısa müddətli investisiyaların satılaraq yaranan pul vəsaitlərinin dəyişməsi		0,00	0,00
Uzunmüddətli və ya qısa müddətli investisiyaların satılaraq yaranan pul vəsaitlərinin dəyişməsi		0,00	0,00
Uzunmüddətli və ya qısa müddətli investisiyaların satılaraq yaranan pul vəsaitlərinin dəyişməsi		0,00	0,00
Uzunmüddətli və ya qısa müddətli investisiyaların satılaraq yaranan pul vəsaitlərinin dəyişməsi		0,00	0,00
Uzunmüddətli və ya qısa müddətli investisiyaların satılaraq yaranan pul vəsaitlərinin dəyişməsi		0,00	0,00
Uzunmüddətli və ya qısa müddətli investisiyaların satılaraq yaranan pul vəsaitlərinin dəyişməsi		0,00	0,00
Uzunmüddətli və ya qısa müddətli investisiyaların satılaraq yaranan pul vəsaitlərinin dəyişməsi		0,00	0,00
Uzunmüddətli və ya qısa müddətli investisiyaların satılaraq yaranan pul vəsaitlərinin dəyişməsi		0,00	0,00
Uzunmüddətli və ya qısa müddətli investisiyaların satılaraq yaranan pul vəsaitlərinin dəyişməsi		0,00	0,00
Uzunmüddətli və ya qısa müddətli investisiyaların satılaraq yaranan pul vəsaitlərinin dəyişməsi		0,00	0,00
Uzunmüddətli və ya qısa müddətli investisiyaların satılaraq yaranan pul vəsaitlərinin dəyişməsi		0,00	0,00
Uzunmüddətli və ya qısa müddətli investisiyaların satılaraq yaranan pul vəsaitlərinin dəyişməsi		0,00	0,00
Uzunmüddətli və ya qısa müddətli investisiyaların satılaraq yaranan pul vəsaitlərinin dəyişməsi		0,00	0,00
Uzunmüddətli və ya qısa müddətli investisiyaların satılaraq yaranan pul vəsaitlərinin dəyişməsi		0,00	0,00
Uzunmüddətli və ya qısa müddətli investisiyaların satılaraq yaranan pul vəsaitlərinin dəyişməsi		0,00	0,00
Uzunmüddətli və ya qısa müddətli investisiyaların satılaraq yaranan pul vəsaitlərinin dəyişməsi		0,00	0,00
Uzunmüddətli və ya qısa müddətli investisiyaların satılaraq yaranan pul vəsaitlərinin dəyişməsi		0,00	0,00
Uzunmüddətli və ya qısa müddətli investisiyaların satılaraq yaranan pul vəsaitlərinin dəyişməsi		0,00	0,00
Uzunmüddətli və ya qısa müddətli investisiyaların satılaraq yaranan pul vəsaitlərinin dəyişməsi		0,00	0,00
Uzunmüddətli və ya qısa müddətli investisiyaların satılaraq yaranan pul vəsaitlərinin dəyişməsi		0,00	0,00
Uzunmüddətli və ya qısa müddətli investisiyaların satılaraq yaranan pul vəsaitlərinin dəyişməsi		0,00	0,00
Uzunmüddətli və ya qısa müddətli investisiyaların satılaraq yaranan pul vəsaitlərinin dəyişməsi		0,00	0,00
Uzunmüddətli və ya qısa müddətli investisiyaların satılaraq yaranan pul vəsaitlərinin dəyişməsi		0,00	0,00
Uzunmüddətli və ya qısa müddətli investisiyaların satılaraq yaranan pul vəsaitlərinin dəyişməsi		0,00	0,00
Uzunmüddətli və ya qısa müddətli investisiyaların satılaraq yaranan pul vəsaitlərinin dəyişməsi		0,00	0,00
Uzunmüddətli və ya qısa müddətli investisiyaların satılaraq yaranan pul vəsaitlərinin dəyişməsi		0,00	0,00
Uzunmüddətli və ya qısa müddətli investisiyaların satılaraq yaranan pul vəsaitlərinin dəyişməsi		0,00	0,00
Uzunmüddətli və ya qısa müddətli investisiyaların satılaraq yaranan pul vəsaitlərinin dəyişməsi		0,00	0,00
Uzunmüddətli və ya qısa müddətli investisiyaların satılaraq yaranan pul vəsaitlərinin dəyişməsi		0,00	0,00
Uzunmüddətli və ya qısa müddətli investisiyaların satılaraq yaranan pul vəsaitlərinin dəyişməsi		0,00	0,00
Uzunmüddətli və ya qısa müddətli investisiyaların satılaraq yaranan pul vəsaitlərinin dəyişməsi		0,00	0,00
Uzunmüddətli və ya qısa müddətli investisiyaların satılaraq yaranan pul vəsaitlərinin dəyişməsi		0,00	0,00
Uzunmüddətli və ya qısa müddətli investisiyaların satılaraq yaranan pul vəsaitlərinin dəyişməsi		0,00	0,00
Uzunmüddətli və ya qısa müddətli investisiyaların satılaraq yaranan pul vəsaitlərinin dəyişməsi		0,00	0,00
Uzunmüddətli və ya qısa müddətli investisiyaların satılaraq yaranan pul vəsaitlərinin dəyişməsi		0,00	0,00
Uzunmüddətli və ya qısa müddətli investisiyaların satılaraq yaranan pul vəsaitlərinin dəyişməsi		0,00	0,00
Uzunmüddətli və ya qısa müddətli investisiyaların satılaraq yaranan pul vəsaitlərinin dəyişməsi		0,00	0,00
Uzunmüddətli və ya qısa müddətli investisiyaların satılaraq yaranan pul vəsaitlərinin dəyişməsi		0,00	0,00
Uzunmüddətli və ya qısa müddətli investisiyaların satılaraq yaranan pul vəsaitlərinin dəyişməsi		0,00	0,00
Uzunmüddətli və ya qısa müddətli investisiyaların satılaraq yaranan pul vəsaitlərinin dəyişməsi		0,00	0,00
Uzunmüddətli və ya qısa müddətli investisiyaların satılaraq yaranan pul vəsaitlərinin dəyişməsi		0,00	0,00
Uzunmüddətli və ya qısa müddətli investisiyaların satılaraq yaranan pul vəsaitlərinin dəyiş			

31 mart - 7 aprel 2021-ci il

2020-ci il üzrə kiçik və orta sahibkarlıq sahəsində əldə olunmuş nəticələr



Ölkəmizin davamlı və dayanıqlı iqtisadi inkişafında sahibkarlığın rolunun artırılması, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması, kiçik və orta sahibkarlığın ÜDM-də, məşğulluqda və qeyri-neft ixracında payının artırılması Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən sosial-iqtisadi inkişaf kursunun prioritetlərindəndir. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ində də kiçik və orta sahibkarlığın ölkədə iqtisadi artımın və məşğulluğun əsas mənbəyinə çevrilməsi qeyd edilir və bunun üçün işgüzar mühitin daha da yaxşılaşdırılmasının, biznesin təşviqi mexanizmlərinin iqtisadi səmərəsinin artırılması təmin olunması, vergi və gömrük siyasətinin sahibkarlıq fəaliyyətinin stimullaşdırılmasına xidmət etməsi qeyd olunur. Hazırda Azərbaycanda sahibkarlıq subyektlərinin təqribən 99%-ni KOB subyektləri təşkil edir. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2020-ci il ərzində sahibkarlıq subyektlərinin (fərdi sahibkarlar istisna olmaqla) sayı 6,3% artaraq 2021-ci il yanvarın 1-i vəziyyətinə 155435 olub. Onların 92,1%-ni mikro, 5,3%-ni kiçik, 2,1%-ni isə orta sahibkarlıq subyektləri təşkil edir. 2021-ci il yanvarın 1-i vəziyyətinə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün qeydiyyatdan keçmiş fərdi sahibkarların sayı 1 milyonu ötüb. Kiçik və Orta Biznes (KOB) subyektləri əsasən ticarət, xidmət, tikinti, kənd təsərrüfatı, emal sənayesi, nəqliyyat və anbar təsərrüfatı və s. sahələrdə fəaliyyət göstərir.

Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) artıq 3 ilə yaxın müddətdir ki, ölkədə KOB sektorunun tənzimlənməsi, biznesə dövlət xidmətlərinin yaxşılaşdırılması, KOB maraqlarının müdafiəsi, KOB-ların bilik və innovasiyalara, bazarlara və maliyyə resurslarına çıxışının yaxşılaşdırılması və KOB-larla bağlı digər istiqamətlərdə fəaliyyət göstərir. Bu müddət ərzində Agentliyin dəstəyi və xidmətlərindən yararlanmış yüzlərlə yeni KOB subyektləri yaranıb, mövcud KOB-ların fəaliyyəti daha da genişləniib. Ötən il KOB sahəsində qanunvericiliyin tənzimlənməsi və təkmilləşdirilməsi məqsədilə KOBİA-nın təşəbbüsü ilə 7 normativ hüquqi akt hazırlanıb ki, onlardan 2-si artıq təsdiq edilib, müxtəlif istiqamətlər üzrə 90-a yaxın normativ sənəd layihəsinə Agentlik tərəfindən rəy bildirilib. Sahibkarlıq sahəsində qanunvericilik və tənzimləmə, idxal-ixrac əməliyyatları, dəstək mexanizmlərindən istifadə, “COVID-19” pandemiyasının biznesə təsiri və s. istiqamətlər üzrə KOB subyektlərinin ehtiyaclarının, qarşılaşdığı çətinliklərin və təkliflərinin öyrənilməsi üçün Bakı şəhəri və ölkə regionları əhatə olunan 8 minə yaxın KOB subyektinin iştirakı ilə 23 sorğu keçirilib. Sahibkarlara göstərilən xidmətlərin yaxşılaşdırılması və effektivliyinin artırılması, bu sahədə operativliyin və rahatlığın təmin olunması baxımdan KOB evləri unikal modellərdəndir. Sahibkarlar üçün dövlət və zəruri biznes xidmətlərinin vahid məkanda göstərildiyi ilk KOB evi 2020-ci ilin fevral ayında Xaçmaz şəhərində

fəaliyyətə başlayıb. Ötən il Xaçmaz KOB evində sahibkarlıq subyektlərinə 95%-i dövlət-biznes (“G2B”) və 5%-i biznes-biznes (“B2B”) xidmətlər olmaqla 21 minə yaxın xidmət göstərilib. Sahibkarların göstərilən xidmətlərdən məmnunluq səviyyəsi 98% təşkil edir. Hazırda Xaçmaz KOB evində 20-ə yaxın dövlət və özəl qurumlar tərəfindən 200-dən çox xidmət göstərilir. KOB evində xidmətlərin bir məkanda və operativ təqdim olunması sahibkarlara vaxt və xərclərə əhəmiyyətli dərəcədə qənaət etməyə, onların daha çox biznesin inkişafı məsələlərinə fokuslanmasına imkan yaradır. Sahibkarların maraqlarının müdafiəsi, onların maarifləndirilməsi və investisiya təşəbbüslərinin reallaşdırılması üçün yerində dəstək və xidmətlər göstərən “KOB Dostu” şəbəkəsi genişləndirilir və artıq sahibkarın dostu kimi önəmli missiyanı öz üzərlərinə götürən KOB dostlarının sayı ölkə üzrə 25-ə çatdırılıb. KOB subyektlərinin bilik və bacarıqlarının artırılması, onların sahibkarlıq sahəsindəki yeniliklər, qanunvericilik və dəstək mexanizmləri barədə məlumatlandırılmasında Agentliyin KOB inkişafı mərkəzləri (KOBİM) önəmli institusional mexanizmlərdəndir. 2020-ci ildə Bakı, Sumqayıt, Xaçmaz və Yevlax şəhərlərində olmaqla, ümumilikdə indiyədək 5 KOBİM sahibkarların istifadəsinə verilib. Ötən il KOBİM-lər tərəfindən ödənişsiz olaraq 100-ə yaxın təlim keçirilib, 2500 saata yaxın məsləhət xidməti göstərilib ki, bu xidmətlərdən 1200-dək KOB subyekti, startap və biznesə yeni başlayanlar yararlanıb. KOB-ların beynəlxalq təcrübəyə yiyələnməsi məqsədilə həyata keçirilən, KOBİA və Almaniyaya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) əlaqələndiricisi olduğu “Azərbaycanın biznes ictimaiyyətində menecerlərin ixtisasının artırılması üzrə Almaniyaya-Azərbaycan birgə Proqramı”ndan 2020-ci ildə 29, ümumilikdə isə indiyədək 451 sahibkar və menecer yararlanıb. KOBİA-nın dəstəyi ilə 2020-ci ildə “Qobu Park 3” yaşayış kompleksində biznes və sosialyönümlü iki müəssisə fəaliyyətə başlayıb. Agentliyin məqsədlərindən irəli gələrək ötən il ölkə regionlarına investisiyaların cəlb olunmasına da dəstək göstərib. Bu istiqamətdə xarici investisiya əsasında Oğuz rayonunun Sincan kəndində tütünçülük müəssisəsinin fəaliyyətinə, Astara şəhərində yeni turizm kompleksinin yaradılmasına, Lənkəran və Qəbələ rayonlarından olan sahibkarlar tərəfindən lavanda tərkibli çay istehsalına başlanılmasına və s. KOBİA tərəfindən dəstək və xidmətlər göstərilib. 2020-ci ildə “Mikro, kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsi Qaydası” təsdiq edilib və bu ildən etibarən KOB subyektlərinin təhsil, elm, tədqiqat və dəstək layihələrinin maliyyələşdirilməsinə start verilib. Bu məqsədlə Agentlik tərəfindən müsabiqə

elan edilib və aprel ayında maliyyələşdiriləcək layihələr açıqlanacaqdır. Müsabiqə çərçivəsində maliyyələşdiriləcək hər bir layihəyə maksimum 20 min manat vəsait ayrılacaqdır. KOBİA tərəfindən mikro və kiçik sahibkarların bir sıra ixtisaslaşmış sərgilərdə təmənnasız iştirakına və bu sərgilərdə ödənişsiz olaraq məhsul və xidmətlərini tanıtmasına və satışına dəstək göstərilir. Ötən il bütün dünyada olduğu kimi Azərbaycanda da pandemiya səbəbindən sərgilərin keçirilməsinə məhdudiyyət qoyulub, bununla belə ilin əvvəlində bir sıra KOB subyektlərinin sərgi və yarmarkalarda iştirakına dəstək göstərilib. KOB-ların məhsullarının satışına və tanıtılmasına, yeni bazarlara çıxışına da KOBİA tərəfindən dəstək göstərilir. Yeni məhsul və xidmətlərin yaradılması, rəqəbatqabiliyyətli istehsalın stimullaşdırılması üçün Agentlik KOB subyektlərinin daxili bazar araşdırmalarına dövlət dəstəyi göstərir. Belə ki, mikro sahibkarlıq subyektinin müraciəti əsasında aparılan hər bir daxili bazar araşdırmasına çəkilən xərcin 80%-i, kiçik sahibkarlıq subyektinin müraciəti ilə aparılan daxili bazar araşdırmasına çəkilən xərcin 50%-i dövlət tərəfindən qarşılır. Ümumilikdə hər bir daxili bazar araşdırmasının aparılmasına görə KOB subyektlərinə ödənilən dəstək məbləği 20 min manat qədərdir. 2020-ci ildə KOB subyektlərinin müraciəti əsasında 7 daxili bazar araşdırmasının aparılmasına Agentlik tərəfindən dəstək göstərilib və bu proses hazırda da davam etdirilir. Həmçinin, dövlət tərəfindən pandemiya zamanı zərər çəkmiş sahələrdə fəaliyyət göstərən KOB-lar üçün həyata keçirilən dəstək tədbirlərində KOBİA da yaxından iştirak edib, mümkün alətlər çərçivəsində pandemiya zamanı zərər çəkmiş KOB-lara dəstək göstərib. Hazırda Agentlik tərəfindən KOB subyektlərinə daxili bazar araşdırmasının aparılması, təhsil, elm, tədqiqat və dəstək layihələrinin reallaşdırılması üçün maliyyə, eləcə də KOB-ların ixtisaslaşmış sərgilərdə təmənnasız olaraq iştirakına, bilik və bacarıqlarının artırılmasına, beynəlxalq ixtisasartırma kursunda iştirakına və s. istiqamətlərdə dəstək göstərilir. Yaxın müddətdə mikro və kiçik sahibkarlıq subyektlərinə “Startup” şəhadətnaməsinin verilməsinə başlanılacaq. “Startup” şəhadətnaməsi KOB subyektlərini Azərbaycan Respublikasının Vergi Məcəlləsinə uyğun olaraq innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət vergisindən və gəlir vergisindən 3 il müddətinə azad edəcəkdir. Həmçinin, yaxın aylarda KOB subyektlərinin satış imkanlarının genişləndirilməsi, məhsul və xidmətlərinin tanıtılması üçün onlayn satış platforması istifadəyə veriləcək, iri satış şəbəkələrinə çıxışlarının genişləndirilməsi üçün dəstək təmin olunacaqdır.


“İqtisadiyyat” qəzeti

“NEQSOL Holding” “Caucasus Online” şirkətinin alınmasını şərh edib

“NEQSOL Holding” beynəlxalq şirkətlər qrupu bəyan edir ki, 2019-cu ildə imzalanmış müqaviləyə əsasən, “Caucasus Online” şirkətinin sahibi olub. Müqavilə nəticəsində holding “Caucasus Online” şirkətinin ana şirkətini alıb. Beləliklə, holding “Caucasus Online” şirkətin 100 faizlik yekun sahibi olub, lakin sonuncu şirkətin kapital strukturu dəyişməyib. “NEQSOL Holding” beynəlxalq şirkətlər qrupundan AZƏRTAC-a bildırıblər ki, “Caucasus Online” şirkətinin alınması 2018-ci ildə başlanan və “Rəqəmsal İpək Yolu” (Digital Silk Way) kimi tanınan “NEQSOL Holding”in daha genişmiqyaslı beynəlxalq layihəsinin bir hissəsidir. Layihə Avropanı Gürcüstan və Azərbaycan üzərindən Mərkəzi və Cənubi Asiya bazarları ilə birləşdirən müasir tranzit fiber-optik infrastruktur şəbəkəsinin inkişafına yönəlib. “Caucasus Online” Avropadan Cənubi


Qafqaza və Xəzər dənizi bölgəsinə tranzit İnternet çatdırılmasını təmin edən, Qara dənizin dibi ilə keçən sualtı fiber-optik kabel xəttinin sahibidir. Şirkətin alınması beynəlxalq təcrübəyə və müvafiq yurisdiksiyaların qanunvericiliyinə uyğun olaraq həyata keçirilib. Sahibin dəyişməsi “Caucasus Online” şirkətinin əməliyyat fəaliyyətinə təsir göstərməyib, şirkət işçiləri, müştəriləri və tərəfdaşları qarşısında bütün müqavilə öhdəliklərini yerinə yetirməyə və xidmət göstərməyə davam edir. “Rəqəmsal İpək Yolu” layihəsi çərçivəsində, həmçinin Xəzər dənizinin dibi ilə keçən, Azərbaycan və Qazaxıstanı birləşdirəcək fiber-optik kabel xəttinin inşası işlərinə də başlanılıb. Azərbaycan və Türkmənistanı birləşdirəcək xəttin çəkilməsi üçün də 2019-cu ildə razılıq əldə edilib. Layihənin həyata keçirilməsi bölgənin bütün ölkələri üçün faydalı ola-

caq. Layihə Azərbaycanda və Gürcüstanda müasir məlumat və İnternet mübadilə mərkəzlərinin yaradılması imkanını nəzərdə tutur. Layihənin icrası bölgədə rəqəmsal iqtisadiyyatın inkişafına, həmçinin ümumi əhalisi təqribən 1,8 milyarda yaxın olan Mərkəzi və Cənubi Asiyada müxtəlif rəqəmsal xidmətlərə çıxışın yaxşılaşdırılmasına xidmət edəcəkdir. 2020-ci ildə “Rəqəmsal İpək Yolu” layihəsi ABŞ-da keçirilən Qlobal Strateji İnfrastruktur Liderlik Forumunda (Global Strategic Infrastructure Leadership Forum) Asiyada beş ən yaxşı strateji infrastruktur layihələrindən biri seçilib. “NEQSOL Holding”in fəaliyyəti Böyük Britaniya, ABŞ, Türkiyə, Azərbaycan, Ukrayna, Gürcüstan, Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrdə neft-qaz, telekommunikasiya, yüksək texnologiyalar və tikinti sahələrini əhatə edir.



NEQSOL

HOLDING



və fındıq kimi ixrac potensialı böyük olan və ölkəyə valyuta gətirən məhsulların istehsalının artırılması və tədərükkü ilə bağlı tövsiyə və tapşırıqları daim diqqət mərkəzindədir. Bu sahələr təkcə valyuta gətirmir, həm də yeni iş yerlərinin yaradılmasına, əhalinin məşğulluğunun zəmin yaradır. Bu baxımdan yeni texnologiyalardan istifadə etməklə fındıq istehsalının artırılması, fındıq məhsullarının yeni bazarlara çıxarılması məqsədi ilə müvafiq tədbirlər görülür. Bu işdə müasir tipli fındıq emalı müəssisələrinin yaradılması xüsusi əhəmiyyət kəsb edir. "Aqrarco" MMC-nin Zaqatala rayonunda tikilən emal fabriki belə müəssisələrdən biridir. Hazırda müəssisədə tamamlama işləri aparılır. İllik istehsal gücü 7 min ton fındıq olan fabrikdə 150 iş yeri açılacaq. Ümumi investisiya dəyəri 34,1 milyon manat olan layihəyə İqtisadiyyat Nazirliyi tərəfindən investisiya təşviqi sənədi verilib. Rayonda sahibkarlığın inkişafına dəstək mexanizmi yaxşı səviyyədə qurulub. Sahibkarlığın

davamlı olaraq inkişaf etdirilməsi və bu sahədə qarşıya çıxan problemlərin həlli istiqamətində bür sura tədbirlər həyata keçirilib. Belə ki, keçən il Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 12 layihə üzrə 735 min manat həcmində güzəştli kredit verilib. Bu qayğı və diqqətin nəticəsidir ki, ötən il rayonda sənayedə 186,1 milyon manat, kənd təsərrüfatında 143 milyon manat, tikintidə 22,8 milyon manat, nəqliyyatda 2,8 milyon manat, ticarətdə 71,4 milyon manat, rabitədə 2,6 milyon manat olmaqla 428,7 milyon manatlıq məhsul istehsal edilib və xidmət göstərilib.

Pərakəndə əmtəə dövriyyəsi 225,6 milyon manat, pullu xidmətlərin həcmi 32,7 milyon manat, əsas kapitala yönəldilən investisiya 25 milyon manat olub. 2019-2023-cü illəri əhatə edən dördüncü Dövlət Proqramının icrası ilə bağlı Nəqətalə rayonunda 17 tədbirin icrası nəzərdə tutulur. Bu istiqamətdə xeyli işlər görüldü, 1695-i daimi olmaqla 1765 yeni iş yeri açıldı. Onu da xüsusilə qeyd etmək lazımdır ki, cənab prezidentin təşəbbüsü əsasında hazırlanmış "İşsizin dostu" proqramı çərçivəsində "DOST İŞ" MMC tərəfindən rayonda 433 nəfər haqqı ödənilən ictimai işlərə cəlb olunub və hər biri ilə əmək müqaviləsi bağlanıb. Aqrar bölmədə həyata keçirilən sistemli və ardıcıl tədbirlər nəticəsində 2020-ci ildə kənd təsərrüfatı məhsullarının istehsalı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 6,7 faiz artaraq 143 milyon manat olub.

Azərbaycan Respublikası Prezidentinin "Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında" 2019-cu il 27 iyun tarixli sərəncamına əsasən, rayon üzrə bu ilin yanvar ayının 1-nə 25398 ədəd torpaq sənədi SIS-ə daxil edilib, 12144 fermer öz əkinlərin bəyan edərək müvafiq subsidiya məbləğini almışlar.

Nəqətalə əənənəvi tütüncülük rayonu olduğuna görə "Azərbaycan Respublikası

sında tütünçülüyün inkişafına dair 2017-2021-ci illər Dövlət Proqramı”nın icrası ilə əlaqədar ötən il 547 hektar sahədə tütün əkilib, rayonda quru tütün istehsalı artaraq 672 tona çatıb. Bundan başqa, “Zaqatala Agro Industry” MMC tərəfindən 18 min kvadratmetr sahəsi olan hidroponik istixana yaradılıb. Bu ilin fevral ayında həmin istixanada tütün toxumları əkilib. Şirkət tərəfindən istehsal gücü 2500 ton quru tütün olan 120 ədəd tütün qurutma kameralarının quraşdırılması işləri aparılır.

Barama istehsalını artırmaq məqsədilə ötən il 35500 ədəd yeni tut fındırlı fermerlərə paylanaraq əkilməsi təmin olunub və rayonda 36,2 ton barama istehsal edilib. Bundan başqa, “Az ROSE” MMC-nin plantasiyalarından 438,3 ton qızılqıl, 67 ton lavanda və 5,9 ton nənə ləçəyi tədarük edilərək emal olunub. Həmçinin, 121 kiloqram qızılqıl yağı, 1 ton lavanda yağı və 31 kiloqram nənə yağı istehsal edilib. MMC tərəfindən il ərzində 20,2 kiloqram qızılqıl və 1250 kiloqram lavanda yağı ABŞ, Türkiyə və Litvaya ixrac olunub. Digər qeyd edilməsi vacib olan məqam budur ki, “Zaqatala rayonu”nda əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli su ilə tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 avqust 2020-ci il tarixli sərəncamına uyğun olaraq rayonda 18 ədəd subartezian quyusu qazılıb. Eləcə də “Azərsu” ASC və Dövlət Neft Şirkətinin dəstəyi ilə 2020-ci ildə Aşağı Tala və Göymək kəndlərində əlavə subartezian quyuları qazılıb. “Azərbaycan Meliorasiya və Su Təchizatı” ASC tərəfindən 6 kəndin 2101 hektar əkin sahəsinə xidmət edən ikipilləli “Alazan” nasos stansiyasının suvarma şəbəkəsi əsaslı təmir olunub. Keçən il rayonda bütün maliyyə mənbələri hesabına 22,8 milyon manat həcmində

kiçinti işləri görüldü. “Aqraco” MMC tərəfindən Aşağı Tala kəndi ərazisində yeni fındıq emalı zavodu ilə yanaşı, Zaqatala şəhərinin Azərbaycan prospektində çoxmərtəbəli binaların tikintisi davam etdirilib. Dövlət Proqramının icrasına uyğun olaraq Zaqatala şəhərinin şimal-qərb yaşayış massivlərində “Xalça evi”nin tikintisi ilə əlaqədar müvafiq torpaq sahəsi ayrılıb. Bakı-Qəbələ-Balakən avtomobil yolunun 378-ci kilometrində 0,39 hektar torpaq sahəsində “Pit stop” istirahət mərkəzinin tikintisi davam etdirilib. Ötən il ərzində rayonda ümumi sahəsi 1241 kvadratmetr olan 116 ədəd fərdi yaşayış evi tikilib. 2012-ci ilin may ayında baş vermiş zəlzələ nəticəsində qəzalı vəziyyətdə olan 21 fərdi yaşayış evi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin xətti ilə yenidən tikilərək təhvil verilib. Eyni zamanda, Qarabağ ərazilərinin və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması üçün 8 ədəd fərdi yaşayış evi tikilərək istifadəyə verilib. Şəhər 11 sayılı və 13 sayılı uşaq baxçalarında təmir işləri görüldü.

Pandemiya dövrünün çətinliklərinə rəğmən, **Zaqatala iqtisadi inkişaf tempini qoruyub saxlayıb.** Lakin bölgənin turizm sektoruna ciddi ziyan dəyib. **İstirahət məkanları qapandığına görə şəhərdə turistlər gözü dəymir, gediş-qəliş azalıb.** Bu global bəla sovsuqda olsa sonra hər şey yenə öz axarına düşəcək.

Zaqatala sərhəd bölgəsində yerləşir. Əs-rarəngiz gözəlliklər diyərində Zaqatala. Bu yerlərin şəhirlə əlmindən ayrılmaq istəmərsən, Vətən sərhəddən başlayır deməyiblər. Sərhəddə yerləşən şəhərlərimiz, o cümlədən Zaqatala günbəgün böyüyür, abadlaşır, inkişaf edir. Yaxın illərdə Zaqatala regional müstəvidə sayılıb seçilən şəhərlərdən birinə çevriləcək.

**Zülfü İlyasov,
"İqtisadiyyat" qəzetinin
xüsusi müxbiri**

Aktivlər

Hesabat dövrünün əvvəlinə

Hesabat dövrünün sonuna

I. Uzunmüddətli Aktivlər

Torpaq, tikili və avadanlıqlar

Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitalaşdırılması

Dəyinnmə əmlakla investisiyalar

Qeyri-maddi aktivlər

Təxirə salınmış vergi aktivləri

Uzunmüddətli debitor borcları

Uzunmüddətli maliyyə aktivləri:

dövlət qiymətli kağızları

qeyri-dövlət qiymətli kağızları

sair maliyyə aktivləri

İştirak payı metodu ilə uçota alınmış investisiyalar

Təsisiçi və ya səhmdarlarla hesablaşmalar

Sair aktivlər

Cəmi uzunmüddətli aktivlər

II. Qısamüddətli Aktivlər

Ehtiyatlar

Debitor borcları:

birbaşa sığorta üzrə

təkrarsığorta əməliyyatları üzrə :

- təkrarsığortaçı üzrə

- təkrarsığortalı üzrə

asılı təşkilatlar üzrə

büdcə üzrə

iddia tələbləri üzrə

işçi heyəti üzrə

sığortalılara verilən borclar üzrə

sair debitorlar

Pul vəsaitləri və onların ekvivalentləri:

kassa

hesablaşma hesabı

valyuta hesabı

depozit hesablar

sair pul vəsaitləri

Qısamüddətli maliyyə aktivləri:

dövlət qiymətli kağızları

qeyri-dövlət qiymətli kağızları

sair maliyyə aktivləri

Sığorta ehtiyatlarında təkrarsığortacıların payı:

hayat sığortası sahəsi üzrə

qeyri-hayat sığortası sahəsi üzrə

Sair qısamüddətli aktivlər:

gələcək hesabat dövrlərinin xərcləri verilmiş avanslar

təhtəl hesablar

Sair aktivlər

Cəmi qısamüddətli aktivlər

CƏMI AKTİVLƏR

Kapital və öhdəliklər

I. Kapital

Ödənilmiş nominal (nizamnəmə) kapitalı

Emissiya gəliri

Geri alınmış kapital (səhmlər)

Kapital ehtiyatları:

yenidən qiymətləndirilmə üzrə ehtiyat digər kapital ehtiyatları

Bölüşdürülməmiş mənfaat (ödənilməmiş zərər)

Hesabat dövründə xalis mənfaat (zərər)

Mühəssib uçuotu siyasətində dəyişik-liklərə bağlı mənfaat (zərər) üzrə düzəlişlər

Keçmiş illər üzrə bölüşdürülməmiş mənfaat (ödənilməmiş zərər)

Elan edilmiş dividendlər

Cəmi kapital

II. UZUNMÜDDƏTLI ÖHDƏLİKLƏR

Sığorta ehtiyatları:

Hayat sığortası sahəsi üzrə:

Qeyri-hayat sığortası sahəsi üzrə:

Qarşısalınma tədbirləri fondu

Uzunmüddətli faiz xərcləri yaranan öhdəliklər

Uzunmüddətli qiymətləndirilmiş öhdəliklər

Təxirəsalınmış vergi öhdəlikləri

Kreditör borcları:

əməyin ödənilməsi üzrə

büdcə üzrə

sosial sığorta və təminat üzrə

digər məcburi ödənişlər üzrə

asılı təşkilatlar üzrə

sair kreditörler

Sair uzunmüddətli öhdəliklər:

gələcək hesabat dövrünün gəlirləri alınmış avanslar

Təkrarsığorta əməliyyatları üzrə öhdəliklər:

təkrarsığortaçı üzrə

təkrarsığortalı üzrə

Təsisiçi və ya səhmdarlarla hesablaşmalar

Sair öhdəliklər

Cəmi uzunmüddətli öhdəliklər

III. QıSAMÜDDƏTLI ÖHDƏLİKLƏR

Qısamüddətli faiz xərcləri yaranan öhdəliklər

Qısamüddətli qiymətləndirilmiş öhdəliklər

Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər

Kreditör borcları:

əməyin ödənilməsi üzrə

büdcə üzrə

sosial sığorta və təminat üzrə

digər məcburi ödənişlər üzrə

asılı təşkilatlar üzrə

sair kreditörler

Sair qısamüddətli öhdəliklər:

gələcək hesabat dövrünün gəlirləri alınmış avanslar

Təsisiçi və ya səhmdarlarla hesablaşmalar

Sair öhdəliklər

Cəmi qısamüddətli öhdəliklər

CƏMI ÖHDƏLİKLƏR

CƏMI KAPITAL VƏ ÖHDƏLİKLƏR

Hesabat dövrünün sonuna

Hesabat dövrünün sonuna

8 925 439,65

8 925 439,65

177055,20

177 055,20

177055,20

177 055,20

412642,74

507 853,66

237086,23

155 210,92

175556,51

352 642,74

9515137,59

9 610 348,51

1135902,10

1953 398,67

1135902,10

1953 398,67

8 881,64

12 423,14

8 881,64

12 423,14

67 352,83

14 975,93

10 620,59

14 975,93

56 732,24

196705,94

193 930,85

264058,77

208 906,78

1408842,51

10923980,10

11 785 077,10

manatla

Gəlirlər

Məbləğ

Əsas əməliyyat gəliri:

birbaşa sığorta üzrə sığorta haqları

təkrarsığorta üzrə təkrarsığorta haqları

sığorta ödənişlərində təkrarsığortacıların payı üzrə

təkrarsığortaya verilmis müqavilələr üzrə komission muzzdlar üzrə

Xalis sığorta ehtiyatlarının dəyişməsi (müsbət və ya mənfi)

Investisiya gəlirləri üzrə

Subroqasiya gəlirləri

Sair gəlirlər

CƏMI GƏLİRLƏR

Xərclər

Əsas əməliyyat xərcləri:

sığorta ödənişləri və sığorta məbləğləri üzrə

qaytarılan sığorta haqları üzrə

tənzimləmə xərcləri

təkrarsığortaya verilmis sığorta haqları üzrə

qarşısalınma tədbirləri fonduna ayrımlar üzrə

sığorta fəaliyyəti üzrə sair xərclər

İşlörin aparılması xərcləri

Sair xərclər

CƏMI XƏRCİLƏR

Maliyyə mənfaəti (zərər)

Mənfaətin nizamnəmə kapitalına yönəldilən hisəsi

Vergiqoyulmadan əvvəl mənfaat (zərər)

Mənfaat vergisi

Hesabat dövründə xalis mənfaat (zərər)

2 113 876,84

2 072 942,28

0,00

40 052,11

882,45

- 652 763,95

739 169,62

117 440,71

309 035,11

2 626 758,33

615 640,72

370 108,85

31 346,58

0,00

214 185,29

1 740 623,34

76 480,62

2 432 744,68

194 013,65

194 013,65

38 802,73

155 210,92

Azərbaycanda bank kartlarının sayı 10 milyona yaxınlaşır

Azərbaycanda ödəniş kartlarının sayının artması 2021-ci ilin fevral ayında da davam edib. Mərkəzi Bankdan bildirilib ki, 2021-ci ilin fevral ayının sonunda ödəniş kartlarının ümumi sayı 9 milyon 579 min ədəd təşkil edib.

Yanvar ayının sonu ilə müqayisədə fevral ayı ərzində cəmi ödəniş kartlarının sayı 166 min ədəd artıb.

Fevralda ödəniş kartların sayı 35 min ədəd artıraraq 3 milyon 449 min ədədə yüksəlib. Əməkhaqqı kartlarının sayı 3 min ədəd artıraraq 2 milyon 528 min ədədə, sosial və əməkhaqqı kartı olmayan digər debet kartlarının sayı 113 min ədəd artıraraq 2 milyon 481 min ədədə, kredit kartlarının sayı isə 16 min ədəd artıraraq 1 milyon 121 min ədədə çatıb.

Sərbast auditor F.E. İbrahimov İcaza QN - SV328

S.Y. Bakurvi küçəsi 35 AZ 1072, Baki, Azərbaycan Tel.: +994 (50) 2255050

MÜSTƏQIL AUDİTOR HESABATI

"BAKISIGORTA" AÇIQ SƏHMDAR CƏMIYƏTI Təsisiçinə və Rəhbərliyinə ROY

Biz "BAKISIGORTA" Açıq Şəhmdar Cəmiyyətinin 31 dekabr 2020-ci il tarixinə əhmiiyyətli uçot siyasətini və digər izahedici qeydlərini şəxsə xalassındən ibarət olan slava edilmiş maliyyə hesabatlarını auditr aparmışıq.

Biz ədiirik ki, Cəmiyyətin qeytəmə maliyyə hesabatları bütün əhmiiyyətli aspektlərdə Maliyyə Hesabatlarını Beynəlxalq Standartlarına (MiBS)-ya uyğun olaraq hazırlanmışdır.

Roy üçün assalar Biz audit Beynəlxalq audit standartlarına (BAS) uyğun aparmışırıq. Bu standartlar üzrə bizi məsuliyətdərimiz slava olaraq hesabatımızın "Maliyyə hesabatlarının audit uçot auditorun məsuliyətini bəsləməsinə tsəvir eddir. Bir maliyyə hesabatlarının auditi adlan etə normal itə Mühasibləri Beynəlxalq Etilkə Standartları Şərəfinin "Etilkə Məcəlləsinin" (İİSBA Məcəlləsi) təsləblərinə uyğun olara Cəmiyyətdən asılı deylilik və biz digər etəki öhdəliklərimizə bəsləblər, deyə dē İİSBA məcəlləsinə təsləblərinə uyğun olaraq yerimə yetirmişik. Bir hesab edirik ki, slada etdiyimiz audit slublarını rəsmi assalamdırnaq üçün yetərlitə vətəminəsdir.

Əsas audit məqsəlləri bizim peşkar mühakiməmizə görə cari dövrün maliyyə hesabatlarını auditi adlan əhmiiyyətli məqsədlərdir. Bu məqsəllər maliyyə hesabatlarını auditi adlan baxımından və maliyyə hesabatlarını dair rəyimizin formalaşdırılmasına bitüvüklədən nəzarət almışdır və bu bəsləmələr dair ayrıldıqda rəy vermirik.

Maliyyə hesabatlarına görə rəhbərliyin və iqtisadi subyektin idcarə ediləməsinə cavabdeh olan salahiyyəti ssəzlərin məsuliyəti Rəhbərlik maliyyə hesabatlarının MiBS-a uyğun olaq hazırlanmasında və düzgün tşqməd ediləməsinə və rəhbərliyin fikrincə

AKTİVLƏR	Hesabat dövrünün əvvəlinə	Hesabat dövrünün sonuna
I. UZUNMÜDDƏTLİ AKTİVLƏR		
Torpaq, tikili və avadanlıqlar	1 501 134,27	648 327,23
Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitallaşdırılması		
Daşınmaz əmlak investisiyalar		
Qeyri-maddi aktivlər	286 452,60	693 011,30
Təxirə salınmış vergi aktivləri		
Uzunmüddətli debitor borcları		
Uzunmüddətli maliyyə aktivləri:	2 000 000,00	1400 000,00
dövlət qiymətli kağızları		
qeyri-dövlət qiymətli kağızları	2 000 000,00	1400 000,00
sair maliyyə aktivləri		
İştirak payı metodu ilə uçota alınmış investisiyalar		312 500,00
Təsisi və ya səhmdarlarla hesablaşmalar		
Sair aktivlər		
<i>Cəmi uzunmüddətli aktivlər</i>	3 787 586,87	3053 838,53
II. QISAMÜDDƏTLİ AKTİVLƏR		
Ehtiyatlar	26 005,59	80 073,25
Debitor borcları:	591 757,68	905 829,57
birbaşa sığorta üzrə		
	296 878,99	577 043,46
təkrarsığorta əməliyyatları üzrə :		33 670,39
- təkrarsığortaçı üzrə		33 670,39
- təkrarsığortalı üzrə		
aslı təşkilatlar üzrə		
büdcə üzrə	133 183,40	171 699,07
iddia tələbləri üzrə	13 094,46	13 094,46
işçi heyəti üzrə	57 106,81	37 647,82
sığortalılara verilən borclar üzrə		
sair debitorlar	91 494,02	72 674,37
Pul vəsaitləri və onların ekvivalentləri:	5 753 144,62	6 572 593,74
kassa	2 424,10	11 472,25
hesablaşma hesabı	387 707,18	1 579 294,55
valyuta hesabı	189 932,67	26 152,25
depozit hesablar	5 171 120,04	4 955 000,04
sair pul vəsaitləri	1 960,63	674,65
Qısamüddətli maliyyə aktivləri:		
dövlət qiymətli kağızları		
qeyri-dövlət qiymətli kağızları		
sair maliyyə aktivləri		
Sığorta ehtiyatlarında təkrarsığortaçıların payı:	97 776,73	262 509,35
hayat sığortası sahəsi üzrə		
qeyri-hayat sığortası sahəsi üzrə	97 776,73	262 509,35
Sair qısamüddətli aktivlər:	5 440,66	64 964,71
gələcək hesabat dövrlərinin xərcləri	762,65	61 524,65
verilmiş avanslar		
təhtə hesablar	4 678,01	3 440,06
Sair aktivlər	662 267,95	845 267,95
<i>Cəmi qısamüddətli aktivlər</i>	7 136 393,23	8 731 238,57
CƏMI AKTİVLƏR	10 923 980,10	11785 077,10

KAPİTAL VƏ ÖHDƏLİKLƏR	Hesabat dövrünün sonuna	Hesabat dövrünün sonuna
I. KAPİTAL		
Ödənilmiş nominal (nizamnamə) kapitalı	8 925 439,65	8 925 439,65
Emissiya gəliri		
Geri alınmış kapital (səhmlər)		
Kapital ehtiyatları:	177055,20	177 055,20
yenidən qiymətləndirilmə üzrə ehtiyat	177055,20	177 055,20
digər kapital ehtiyatları		
Böhlüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)	412642,74	507 853,66
Hesabat dövründə xalis mənfəət (zərər)	237086,23	155 210,92
Mühasibat uçuğu siyasətinə dəyişikliklərlə bağlı mənfəət (zərər) üzrə düzəlişlər		
Keçmiş illər üzrə böhlüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)	175556,51	352 642,74
Elan edilmiş dividendlər		
Cəmi kapital	9515137,59	9 610 348,51
II. UZUNMÜDDƏTLİ ÖHDƏLİKLƏR		
Sığorta ehtiyatları:	1135902,10	1953 398,67
Həyat sığortası sahəsi üzrə:		
Qeyri-həyat sığortası sahəsi üzrə:	1135902,10	1953 398,67
Qarşısalmısa tədbirləri fondu		
Uzunmüddətli faiz xərcləri yaranan öhdəliklər		
Uzunmüddətli qiymətləndirilmiş öhdəliklər		
Təxirəsəlinmiş vergi öhdəlikləri		
Kreditör borcları:		
aməyin ödənilməsi üzrə		
büdcə üzrə		
sosial sığorta və təminat üzrə		
digər məcburi ödənişlər üzrə		
asılı təşkilatlar üzrə		
sair kreditörlər		
Sair uzunmüddətli öhdəliklər:		
gələcək hesabat dövrünün gəlirləri alınmış avanslar		
Təkrarsığorta əməliyyatları üzrə öhdəliklər:	8 881,64	12 423,14
təkrarsığortaçı üzrə	8 881,64	12 423,14
təkrarsığortalı üzrə		
Təsisçi və ya səhmdarlarla hesablaşmalar		
Sair öhdəliklər		
Cəmi uzunmüddətli öhdəliklər	1144783,74	1965 821,81
III. QISAMÜDDƏTLİ ÖHDƏLİKLƏR		
Qsamüddətli faiz xərcləri yaranan öhdəliklər		
Qsamüddətli qiymətləndirilmiş öhdəliklər		
Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər		
Kreditör borcları:	67 352,83	14 975,93
aməyin ödənilməsi üzrə		
büdcə üzrə		
sosial sığorta və təminat üzrə	10 620,59	14 975,93
digər məcburi ödənişlər üzrə		
asılı təşkilatlar üzrə		
sair kreditörlər	56 732,24	
Sair qsamüddətli öhdəliklər:		
gələcək hesabat dövrünün gəlirləri alınmış avanslar		
Təsisçi və ya səhmdarlarla hesablaşmalar		
Sair öhdəliklər	196705,94	193 930,85
Cəmi qsamüddətli öhdəliklər	264058,77	208 906,78
CƏMI ÖHDƏLİKLƏR	1408842,51	2 174 728,59
CƏMI KAPİTAL VƏ ÖHDƏLİKLƏR	10923980,10	11 785 077,10

Gəlirlər	Məbləğ
Əsas əməliyyat gəliri:	2 116 876,84
birbaşa sığorta üzrə sığorta haqları	2 072 942,28
təkrarsığorta üzrə təkrarsığorta haqları	0,00
sığorta ödənişlərində	40 052,1
təkrarsığortaçıların payı üzrə	
təkrarsığortaya verilmiş müqavilələr	882,45
üzrə komissiyon müddəzlər üzrə	
Xalis sığorta ehtiyatlarının dəyişməsi (müsbət və ya mənfi)	- 652 763,95
İnvestisiya gəlirləri üzrə	739 169,62
Subroqasiya gəlirləri	117 440,71
Sair gəlirlər	309 035,11
CƏMİ GƏLİRLƏR	2 626 758,33
Xərclər	
Əsas əməliyyat xərcləri:	615 640,72
sığorta ödənişləri və sığorta məbləğləri üzrə	370 108,85
qaytarılan sığorta haqları üzrə	31 346,58
tənzimləmə xərcləri	0,00
təkrarsığortaya verilmiş sığorta haqları üzrə	214 185,29
qarşılıqlı tədbirlər fonduna	
ayrımalar üzrə	
sığorta fəaliyyəti üzrə sair xərclər	
İşlərin aparılması xərcləri	1 740 623,34
Sair xərclər	76 480,62
CƏMİ XƏRCLƏR	2 432 744,68
Maliyyə mənfəəti (zərəri)	194 013,65
Mənfəətin nizamnəmə kapitalına yönəldilən hissəsi	
Vergiqoyulmadan əvvəl mənfəət (zərəər)	194 013,65
Mənfəət vergisi	38 802,73
Hesabat dövründə xalis mənfəət (zərəər)	155 210,92

Azərbaycanda bank kartlarının sayı 10 milyona yaxınlaşır

Azərbaycanda ödəniş kartlarının sayının artması 2021-ci ilin fevral ayında da davamı edib. Mərkəzi Bankdan bildirilib ki, 2021-ci ilin fevral ayının sonunda ödəniş kartlarının ümumi sayı 9 milyon 579 min ədəd təşkil edib.

Yanvar ayının sonu ilə müqayisədə fevral ayı ərzində cəmi ödəniş kartlarının sayı 166 min ədəd artıb.

Fevralda sosial kartların sayı 35 min ədəd artaraq 3 milyon 449 min ədədə yüksəlib.

Əməkhaqqı kartlarının sayı 3 min ədəd artaraq 2 milyon 528 min ədədə, sosial və əməkhaqqı kartı olmayan digər debet kartlarının sayı 113 min ədəd artaraq 2 milyon 481 min ədədə, kredit kartlarının sayı isə 16 min ədəd artaraq 1 milyon 121 min ədədə çatıb.

[illegible]

- Maliyyə hesabatlandırılacaq və ya səhvər nəticəsində əhəmiyyətli təhrirlər risklərini müəyyən edib qiymətləndirilib, bu risklərə cavab verən audit prosedurlarını layihələndirib həyata keçirir və rəyimizi əsaslandırmaq üçün yetərli və münasib audit sübutlarını əldə edirik. Dədəduzluq nəticəsində

Auditor hesabatının davamı

- [illegible]

Biz iqtisadi subyektin idarə edilməsinə cavabdeh olan səlahiyyətli şəxslərə digər məsələlərlə yanaşı auditin olanlaşdırılmış həcmi və müddətləri, habelə əhəmiyyətli audit sübutları, o cümlədən audit apardığımız zaman daxili nəzarətdə aşkar etdiyimiz əhəmiyyətli çatışmazlıqlar haqqında məlumat veririk.

Sərbəst auditor
Elnur İbrahimov
29 mart 2021-ci il

HƏMİŞƏ GÖZLƏRİNDƏ GÜNAHKARLIQ VARDI

“Vətən daşı” olmur hamı. Ola bilmir. Ya olmaq istəmir? Bilmirəm.

Amma bilirəm ki, o, uşaqlıqdan Vətən daşı olmağı arzulayırdı.

“Hərbi xidmətdə olarkən gördüyüm ən dürtüst, əsgərə öz balası kimi dəyər verən, əsgərlər arasında fərq qoymayan, əsgərin haqqına bir damcı girməyən, bir əsgəri ac olsa, dünyanı dağıdan, əsgəri şəhid olanda balası kimi qan ağlayan komandirim, cənab polkovnik-leytenantım. Ön uca - Şəhidlik zirvəsindəsən, əsgər Bayramov.

“Rahət yat, qanın yerdə qalmayıb. Gözəl insan, qayğıkeş komandır. Haqqın ödənməz sənin”, - Fərid Yaqubov.

“Polkovnik-leytenant komandirim deyildi təkcə, qardaşım idi, əvəzsiz idi. Ömrüm boyu bu şəxsiyyətə borcluyam”, - Abdulla İmanlı.

“Səninlə qürur duyuruq, fəxrimizsən, cənab polkovnik”, - Anar Muradov. 1978-ci il iyunun 11-də Astaranın Məcit-məhəllə kəndində Orucovlar ailəsində ailənin altıncı övladı olan Nail Orucov əsgərlərin deyil, həm də əsgər ata-analarının da yaddaşında belə qalıb.

Ona ünvanlanan valideyn məktublarını oxuyanda çox kövrəldim. Yox, qərib-sədim nəse....

1985-ci ildə Qapıcməhəllə kənd məktəbinə gedib.

1988-ci il hadisələri başlayanda 10 yaşı vardı. Amma Vətənin kədərini anlayırdı, azadlıq çarpışmasını duya-duya böyüyürdü. Qarabağ hadisələrinin şahidi kimi böyüyürdü. Vətənə qarək olmaq, uşaqlıq yaddaşının daşdığı Qarabağ acısından qurtulmaq arzusu da böyüyürdü. Hərbiçi olmağa qərar verir.

Rahatlıq tapmayan arzusu onu C.Naxçıvanski adına Hərbi liseyə apardı. Atası Rafael kişi cılız bədənlı oğlunun hərbiçi olmasına etiraz etmək istəsə də, onun



Vətən sevdalı böyük ürəyinə etiraz edə bilmədi. 1992-ci ildən C.Naxçıvanski adına Hərbi liseydə təhsil alır. 1995-ci ildə Bakı Ali Ümumqoşun Komandirlər Məktəbinə daxil olur, 1999-cu ildə "Motoatıcı tağım komandiri" kimi "leytenant" hərbi rütbəsi ilə Azərbaycan Silahlı qüvvələrinin sıralarında hərbi xidmətə başlayır. Həmin ildən müxtəlif hərbi hissələrdə motoatıcı tağım komandiri, motoatıcı böyük komandiri, motoatıcı taborun qərargah rəisi, tabor komandiri və hərbi hissə komandirinin maddi-texniki təminat üzrə müavini vəzifələrində işləyir. 31.12.2016-cı ildə ehtiyata buraxılır. Dəfələrlə Fəxri Fərman, "Qüsursuz xidmətinə görə" və "Fərqlənməyə görə" medalları ilə təltif edilir. Elə Vətənə qüsursuz xidmətdə fərqlənmək üçün yaşayırdı Nail Orucov.

“Gözəl insan, gözəl komandır, səriştəli hərbiçi, özümü şanslı hesab edirəm ki, sizinlə bir yerdə xidmət etmişəm. Həkimlərə xüsusi diqqəti vardı. Hamı üçün rahat olurdu. Siz hər zaman yaşayacağınız bu millət üçün”, - Ümid Mahmudsoy - həkim.

“İgid, qorxmaz, döyüşkən, kişilik simvolu idi. O elə insan, elə komandır idi ki, bir də elə birini görmərik”, - baş leytenant Şahmarov.

İllərdi var olmağımızı əzən günlərin ağırlığı var həsrətlə gözlədiyimiz günlərdə. Bizi bu ağırlıqdan qurtarıb getdilər onun kimi.

Polkovnik-leytenant Nail Orucov kimi. Tabor komandiri daim əsgərləri ilə çiyin-çiyinə idi.

Təkcə Vətən üçün deyil, hər əsgəri üçün canını fəda etməyə hazır idi. Elə də oldu. Əsgərini xilas etdi, özü Şəhid oldu...

“İşinin peşəkari, şəərəfli zabit idi. Çiyin-çiyinə xidmət etmişik. Çox vətənpərvər idi. Heyif...”, - Emin Allah-verdiyev.

Ehtiyatda olarkən 01.11.2018-ci ildən Astara Telekommunikasiya Qovşağında ƏM və TT üzrə mühəndis vəzifəsində çalışıb. TKQ-də işlədiyi müddətdə də özünü bacarıqlı işçi kimi göstərmiş, məsuliyyəti ilə seçilib və kollektivin rəğbətini qazanıb.

Yaxınları, dostları, doğmalarının sözlərindən anlarırsan ki, o, ehtiyata buraxılarda da narahat olub. Hər mükafat alanda da, “Heç olmasa, bir kəndi, bir qarış torpağımızı işğaldan azad edə bilsəydik...”, - deyib.

Qardaşı Naib bəy deyir ki, o hərbi xidmətə başlayan gündən Vətən savaşını gözləyirdi. Hər gün, hər an döyüşə hazır idi. Torpaqlarımız işğaldı olduğu üçün həmişə gözlərdə bir günahkarlıq vardı.

Həyat yoldaşı Nigar xanım əlaqə saxladım. Kövrəldi: “Gördüyüm gündən o, mənim qəhrəmanımdı. Ürəyimi fəth edib. Bu gün isə Nail Azərbaycan xalqının ürəyindədi. Çox ağrıdı. Əsl dost, yoldaş, ailə başçısını itirmək ağrıdır. Amma bilirəm ki, mən ağlayıb-sızlamamalı-

yam. O, təkcə Vətənə qüsursuz xidmət etməyib ki. O, qüsursuz övlad, dost, qardaş, ata olub. O, qüsursuz həyat yoldaşı idi. Həyatımın yoldaşı. Onun adına, cəsarətinə, igidliyinə layiq böyütməliyəm oğlanlarını. Nailin arzularını yerinə yetirməliyəm.”

Nail Orucovun 3 oğlu böyüyür: Ruslan, Əlihəsən və İbrahim. Astara şəhər 2 nömrəli tam orta məktəbdə təhsil alırlar. Oğlu Əlihəsən deyir ki, son dəfə danışanda atam dedi artıq böyümüsüz. Təkcə hərbiçi kimi deyil, bir Vətən övladı kimi torpağıma sahib çıxmalıyam. Bayrağımızı, Vətəni sevməlisiz. Bir də dedi: “Qapımızdan bayraq asın”.

“Atan mərd, şəərəfli zabit olub.Savadlı, tələbkər idi. Postları birlikdə yoxlamağa gedərdik. Zarafatçı idi. Bizə ruh verirdi. Torpaqlarımızı azad etmək idi əməli. Heyif ki, qələbə gününü görmədi. Qarabağ indi azaddı, rahat yata bilərsən”, - Emin Abdullayev bunu oğlu Ruslana yazıb.

Savaşa gedəcəyini bildirdi. Axşam xanımını, oğlanlarını bir yerə yığıb söhbət-ləşdi. **“Mütləq oxuyun. Ən güclü silahınız, dostunuz elminiz olmalıdır. Əgər qayıtmasan, diplomlarınızı məzarınıza gətirin. Bir-birinizə dayaqlaşın. Vətəni sevin!”**, - Ruslan son söhbətlərindən danışır.

Əsgərlərinin yuxusuna gəlir polkovnik-leytenant Nail Orucov. Onlardan birinin səs yazısını dinlədim. Tələsik: “Yaxşıyam, ana. Komandirimə quran oxutdurun, yuxuma gəlib, bizim üçün çox narahat olurdu. Yenə narahatdı”.

Həmişə “ardımca” deyib, öndə olub. Döyüş yoldaşları “3 övladınız var, özünüzi qoruyun”, - deyirmiş tez-tez. O isə, “Mənim burda 300 oğlum var, onları qorumaalıyam”, - deyərdi.

“Atanızla fəxr edin. Atanız qəhrəmanlıq-

la şəərəfli döyüş yolu keçdi”, - Rauf Abdullayev.

Qardaşı qızı Zəhra əmisinə yazdığı şeirdə deyir:

Ucaldın Şəhidlik zirvəsində, Axır ki, arzuna çatdın Nailim. Əbədi, əvəzsiz bir xatirə tək, Ürəklərdə məskən saldın, Nailim

Qubadlı uğrunda gedən döyüşlərdə Şəhid oldu. Cənab Rəşad Surət deyir ki, “postu verməyin” oldu son sözü. “Son gülləmizə kimi döyüşməliyik”, - dedim. Onun son tapşırığına da əməl etdilər. Oğuz Arpaslan döyüş xatirələrindən: “O, artıq Şəhid olmuşdu, əli alında idi, qan üzünə axırdı. Lakin o yenə də gülümsəyirdi. Sanki şəhidlik zirvəsinə yüksəlməyi çoxdan gözləyirmiş. Arzusu çin olmuşdu. Qubadlı zirvəsini Polkovnik Orucov Zirvəsi adlandırdıq, sadıq əsgərləri olaraq.

Bilirik ki, sənin ruhun O zirvədən Azərbaycanca, Qarabağa baxaraq sonsuzadək gülümsəyəcək”.

Şəhid polkovnik-leytenant “Azərbaycan Bayrağı” ordeni, “Vətən” uğrunda,”- Cəbrayılın azad olunmasına görə”, “Qubadlıın azad olunmasına görə” medalları ilə təltif olunub.

“İlk dəfə eşidəndən qulağımda donub qaldı səsi elə bil. Özünü də, səsinə də unuda bilmirəm. Eşidirəm hər yerdə...”, - deyir döyüşçüsü Emil.

Şəhid polkovnik-leytenant “Azərbaycan Bayrağı” ordeni, “Vətən” uğrunda,”- Cəbrayılın azad olunmasına görə”, “Qubadlıın azad olunmasına görə” medalları ilə təltif olunub.

KƏMALƏ ABİYƏVA

Bakcell şirkəti “YAŞAT” Fondunun daha bir təşəbbüsünə qoşulub

“YAŞAT” Fondunun və “Bravo” marketlər şəbəkəsinin birgə təşkilatçılığı ilə şəhid ailələri və tibb müəssisələrində yataq şəraitində müalicə alan, ağır yaralanan qazilərimizə Novruz sovgatlarının paylanılması təşəbbüsünə Bakcell şirkəti də qoşulub.

Layihə çərçivəsində tərəfdaş təşkilatların dəstəyi ilə hazırlanmış bayram sovgatlarından ibarət qutuların şəhid ailələri və yataq şəraitində müalicə alan ağır yaralanan qazilərimizə çatdırılması nəzərdə tutulur.

Məqsəd müvafiq kateqoriyadan olan şəxslərin daim, o cümlədən Novruz bayramı ərəfəsində diqqət mərkəzin-



də saxlanılması, onların sosial qayğı ilə əhatə olunmasıdır.

“YAŞAT” Fondu şəhidlərimizin ailə üzvlərinin və qazilərimizin müraciətlərini diqqət mərkəzində saxlayır, onların müxtəlif ehtiyaclarının

qarşılınması üzrə işləri davam etdirir.

Qeyd edək ki, “Bakcell”in daxil olduğu “NEQSOL Holding”in tərkibində olan şirkətlər “YAŞAT” Fonduna ümumilikdə 1,2 milyon manat məbləğində vəsait köçürüblər.

Həmçinin, Bakcell şirkəti Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək göstərmək istəyən abunəçilərinə “YAŞAT” fonduna öz balanslarından ianə etmək fürsəti təqdim edib. YAŞAT fonduna edilən ianə üçün göndərilən SMS tamamilə pulsuzdur.

“Azercell Könüllüləri”ndən igidlərimizin ailələrinə “Novruz Payı”



“Azercell Könüllüləri” komandası insanlara qayğı və diqqət çağırışlarını əks etdirən, birlik və paylaşma ovqatını gücləndirən Novruz bayramı münasibətilə növbəti xeyriyyə aksiyasını həyata keçirib. Bayram ərəfəsində “Azercell Könüllüləri”nin təşəbbüsü ilə

baş tutan “Novruz payı” aksiyasında könüllülər torpaqlarımızın azadlığı uğrunda döyüşüb, bizi doğma Qarabağa qovuşduraraq ən sevincli Novruz bayramını yaşadan cəsur qazilərimizi və şəhid ailələrini ziyarət edib, onlara “Novruz payı” çatdırıblar.

Ailələrin siyahısının əldə olunmasında “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin yardımı olub.

Azərbaycanın bütün bölgələrini əhatə edən aksiya çərçivəsində könüllülər 400-dən çox İkinci Vətən müharibəsi şəhid ailəsi və döyüşlərdə yaralanan qazilərlə görüşüblər. “Novruz payı” aksiyası üçün toplanmış vəsait hesabına qəhrəmanlarımızın ailələrinə müxtəlif bayram şirniyyəti və Novruz nemətləri ilə yanaşı, gündəlik ərzaq mallarından ibarət sovgat paylanılıb, 50 AZN dəyərində kuponlar təqdim olunub. Azercell özündə yüksək dəyərləri təcəssüm etdirən, insanları sülhə və dostluğa səfərbər edən Novruz bayramı münasibətilə hər kəsi təbrik edir.

ALLAH RƏHMƏT ELƏSİN

Akademik Ziyad Səmədzadə iqtisad elmləri doktoru, professor
AFƏT ƏHMƏDOVUN

vəfatından kədərləndiyini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

“İqtisadiyyat” qəzeti iqtisad elmləri doktoru, professor
AFƏT ƏHMƏDOVUN

vəfatından kədərləndiklərini bildirir və mərhumun ailəsinə dərin hüznə başsağlığı verir.

Akademik Ziyad Səmədzadə Azərbaycan Kooperasiya Universitetinin elmi işlər üzrə prorektoru, iqtisad elmləri doktoru, professor, əməkdar elm xadimi Bəyalı Ataşova qardaşı
EYZAM XANALI OĞLUNUN

vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Professorlar: Akif Musayev, Vahid Novruzov, Elşən Hacıadə, Rəsul Balayev və Arif Hüseynov professor Bəyalı Ataşova qardaşı
EYZAM XANALI OĞLUNUN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Elşad Səmədzadə və Aytən Səmədzadə professor Bəyalı Ataşova qardaşı
EYZAM XANALI OĞLUNUN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Bakı Biznes Universitetinin rektoru İbad Abbasov, Universitetin kafedra müdiri, i.e.d. İslam İbrahimov professor Bəyalı Ataşova qardaşı
EYZAM XANALI OĞLUNUN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Məhərrəm Hüseynov, Nüşabə Hacıyeva və Pərvin Muxtarova professor Bəyalı Ataşova qardaşı
EYZAM XANALI OĞLUNUN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Firdovsi Fikrətzadə və Kamran Eyyubov professor Bəyalı Ataşova qardaşı
EYZAM XANALI OĞLUNUN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Azərbaycan iqtisadçılar İttifaqı və “İqtisadiyyat” qəzetinin kollektivi professor Bəyalı Ataşova qardaşı
EYZAM XANALI OĞLUNUN

vəfatından kədərləndiklərini bildirir və dərin hüznə başsağlığı verir.

Təsisçi:
Akademik Ziyad SƏMƏDZADƏ
Baş redaktor:
Aytən SƏMƏDZADƏ

ELMİ-REDAKSİYA ŞURASI:
Ziyad Səmədzadə, Akif Musayev, Vahid Novruzov, Ədalət Muradov, Qüdrət Kərimov, Elşən Hacıadə, Süleyman Qasımov, Mirqasım Vahabov, Bəyalı Ataşov, Məiş Əhmədov, Aydın Hüseynov, Rəsul Balayev, Müşfiq Atakişiyev, Zəhid Məmmədov, Aytən Səmədzadə, Elşad Səmədzadə

Dizayner:
Lamiyə NƏBİYƏVA

Redaksiyanın ünvanı:
Əliyar Əliyev küçəsi, 7
Redaksiya: +99412 566 09 60
Faks: +99412 514 14 27
Mühasibatlıq:
+99412 566 63 08

Dərc olunan materiallardakı fikirlər Azərbaycan dövlətinin mənafeyinə uyğun gəlməlidir. “İQTİSADİYYAT” qəzetinin kompüter mərkəzində yığılmış və şəhirlənmiş, «Azermidia» MMC nəşriyyatı mətbəəsində çap edilmişdir. Lisenziya: 022201; İndeks: 0355; Tiraj: 2500